

Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib



edilmişdir. Yeni, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq. Azərbaycan vətəndaşları görəndə ki, sizin kimi savadlı, bilikli gənclər bu sahəyə maraqla göstərilir, əminəm ki, maraqlar daha da böyük olacaq.

Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun yenidənqurmadan sonra açılışında iştirak edirik. Onu da bildirməyim ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməyim ki, mövcud strukturlarda, ixtisas olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisas gözənilmir və digər strukturlara da tapşırıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yeni, o müəssisələrdə,

(əvvəli 1-ci səhifədə)

Üç il ərzində 10 mindən çox gənci öz sıralarımıza cəlb etməyi nəzərdə tutmuşuq. Bizim könüllülərimiz Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fəaliyyət göstərirlər. DAİM-lərdə biz fermerlərin yanında oluruq, onlara dəstək veririk, eyni zamanda, özümüz də aqrar sahədə təcrübə qazanırıq. Əminəm ki, Sizin xeyri-duanızla, dəstəyinizlə biz daha böyük nailiyyətlərə çata biləcəyik. Biz könüllülər olaraq həm də fəal maarifləndirmə işi aparırıq. Könüllülərimiz regionlarda fermerlərə aparılan islahatların mahiyyəti barədə məlumat verirlər. Nəticədə fermerlərimiz bu islahatlarla tanış olurlar. Həmçinin könüllülərimiz aqrar sahədə müəyyən təcrübə qazanırlar.

Könüllü Rübəbə YUSİFOVA dedi:

– Möhtərəm cənab Prezident, aqrar inkişaf könüllüləri aqrar təşəbbüsləri dəstəkləyirlər. Dövlətimizin biz gənclərə hədəflənən layihələri var. Könüllülərimizi bu layihələrdə iştirak etməyə çağırırdıq. Bilirik ki, könüllülük fəaliyyəti bizim müxtəssis kimi formalaşmağımıza kömək edəcək. Hədəflərimiz bəllidir. Re-



gionlarda gənclər arasında məşğulluğu artırmaq istəyirik. Bilirik ki, könüllülük hərəkətinə xüsusi dəstək verirsəniz. Göstərdiyiniz bu diqqət biz könüllüləri daha fəal çalışmağa sövq edir. Bu diqqətə görə könüllülər adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

– Çox sağ olun, mən sizi ürəkdən salamlayıram. Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkəti başlayır. Əminəm ki, bu hərəkətin çox böyük gələcəyi olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu, çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda könüllülər hərəkəti "ASAN xidmət" mərkəzlərində başlamışdır və çox geniş vüsət almışdır. Bu günə qədər minlərlə könüllü "ASAN xidmət"də fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən onların hər birini fəxrli diplomlarla təltif etmişəm. Bu gün aqrar sahədə də könüllülər öz sözünü deməyə başlayırlar. Mən bu təşəbbüsü çox alqışlayıram. Aqrar sahə bizim üçün strateji sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Əhəlimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd



təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artırsın və Azərbaycanda həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırırsın.

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik. Bu gün biz bu gözəl müəssisənin təməlini aqrar sahədə aparılan işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar ərazidə ən müasir mərkəz yaradılıbdir

- istixanalar, institutun gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraqla yanaşılır. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq.

Tərəvəzçilik bizim kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir. Yəqin, siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə

artıracaq, eyni zamanda, xərçə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzdən bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq. Məqsədimiz bundan ibarətdir.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənayə sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzdə azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda, təqribən, 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma sistemləri, pestisid zavodları fəaliyyət göstərir. Yeni, sənayə istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımı şərait yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq.

Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraqla göstərirlər. Bu, Azərbaycanda, doğrudan da, bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək versə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək.

Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azadlırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizmlər tətbiq olunur. İnstitutun binasında mənə Elektron Kənd Təsərrüfatı layihəsi təqdim

o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir.

Sizi bir daha salamlayıram, təbrik edim. Siz Azərbaycanın müxtəlif bölgələrində işləyəcəksiniz və ümumi işləməyə öz töhfənizi verəcəksiniz. Sağ olun.

Sonda xatirə şəklində çəkilirdi.

AZƏRTAC

Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olur.

Tofiq Tağızadə dünya kinematografiyasının mütərəqqi təcrübəsindən yararlı şəkildə bəhrələndirən nadir istedadla malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdur. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rangarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən "Uzaq sahillərdə", "Arşın mal alan", "Yeddi oğul istəmə", "Dədə Qorqud" filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də tədqiqatçı xidmətləri vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qazandığı nailiyyətlərlə ölkə kinematografiyasının daha da zənginləşməsinə işinə dəyərli töhfələr vermiş Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə

qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematografçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2019-cu il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 16

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Aviasiya qəzası və ya insidentin barədə məlumatın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli, "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə" 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, "Mülki və eksperimental hava gəmilərinə daxil olmasına icazə verilmə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı"nın təsdiq edilməsi barədə" 2009-cu il 30 yanvar tarixli 15 nömrəli, "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2009-cu il 5 fevral tarixli 22 nömrəli, "Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkil və tənzimlənməsi Qaydaları"nın təsdiq edilməsi barədə" 2009-cu il 1 aprel tarixli 50 nömrəli və "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 866; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş "Aviasiya qəzası və ya insidentin barədə məlumatın verilməsi Qaydası"nın 2.1-ci bəndinin birinci abzasında "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına (bundan sonra – Administrasiya)" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik)" sözləri ilə, ikinci abzasında, 2.2-ci, 2.3-cü (birinci və ikinci cümlələrində), 2.5-ci, 2.6-cı, 2.12-ci bəndlərinde ismin müvafiq hallarında "Administrasiya" sözü ismin müvafiq hallarında "Agentlik" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10 maddələr 2142, 2161) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı" sözləri ilə əvəz edilsin və "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Aparatı", "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Aparatı" sözləri ilə əvəz edilsin və "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Aparatı" sözləri ilə əvəz edilsin.

2.2. "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında, tabeliyində olan:" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında olan:" sözləri ilə, "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu" sözləri ilə əvəz edilsin, "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yerli bölmələri" sözləri çıxarılsın və ondan sonra aşağıdakı məzmununda abzaslar əlavə edilsin:

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında olan:

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələri".

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 35) ilə təsdiq edilmiş "Mülki və eksperimental hava gəmilərinə daxil olmasına icazə verilmə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı"nın 2-ci hissəsində "Dövlət Mülki Aviasiya Administrasiyasının (bundan sonra – DMAA-nın)" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 145; 2016, № 4, maddə 812; 2018, № 5, maddə 1106) ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"de aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2-ci, 2.3-cü, 2.5-ci, 2.6-cı, 2.7-ci, 5.2-ci və 12.2-ci bəndlərdə və XIII hissənin mətnində ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ismin müvafiq hallarında "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti" sözləri ilə əvəz edilsin;

4.2. Əsasnaməyə 1 nömrəli əlavə - "Avtovağzal/avto-stansiya/pasportunun verilməsi üçün ərizənin nümunəvi forması"nda "Nəqliyyat Nazirliyinə" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti" sözləri ilə əvəz edilsin;

4.3. Əsasnaməyə 3 nömrəli əlavə - "Avtovağzalın/avto-stansiyanın/ pasportunun nümunəsi"ndə "nəqliyyat naziri" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 1 aprel tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 268; 2014, № 6, maddə 747; 2017, № 10, maddə 1750) ilə təsdiq edilmiş "Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkil və tənzimlənməsi Qaydaları"nın 11.1-ci bəndində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 270; 2016, № 4, maddələr 803, 813; 2017, № 4, maddə 649, № 5, maddə 979; 2018, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1919) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"nın 1.2-ci bəndinin birinci cümləsində və Qaydaya 1 nömrəli əlavədə (Müsabiqənin elan edilməsinin nümunəvi forması) "Nəqliyyat Nazirliyi" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti" sözləri ilə, 4.6-cı bəndinin dördüncü cümləsində və Qaydaya 7 nömrəli əlavədə (Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişin daşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə) "Nəqliyyat Nazirliyinin" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin" sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 17

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Birgə bazalı aerodromların dövlət qeydiyyatına alınması Qaydası"nın təsdiq edilməsi haqqında" 2009-cu il 24 aprel tarixli 69 nömrəli, "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" 2009-cu il 15 may tarixli 79 nömrəli, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqaşılıqlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqaşılıqlı və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə avtonəqliyyat vasitələrinin icazə verilən qəbarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında" 2009-cu il 7 iyul tarixli 104 nömrəli, "Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi Qaydaları"nın təsdiq edilməsi barədə" 2009-cu il 5 avqust tarixli 118 nömrəli, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli, "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli və "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2010-cu il 17 may tarixli 89 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 286) ilə təsdiq edilmiş "Birgə bazalı aerodromların dövlət qeydiyyatına alınması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.7-ci yarımbənddə "Dövlət Mülki Aviasiya Administrasiyası" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə, 3.1-ci bənddə "Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra – DMAA)" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)" sözləri ilə, 3.2-ci, 3.4-cü, 5.1-ci və 5.2-ci bəndlərdə "DMAA" abreviaturası "NRYTN" abreviaturası ilə əvəz edilsin;

1.2. Qaydaya 1 nömrəli əlavə - "Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrinin forması"nın "Qeydlər"inin 1-ci və 2-ci hissələrində "DMAA-nın" abreviaturası "NRYTN-in" abreviaturası ilə əvəz edilsin;

1.3. Qaydaya 3 nömrəli əlavə - "Aerodromun Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrində qeydiyyatı haqqında Sənədin forması"nın "Qeyd"ində "DMAA-nın" abreviaturası "NRYTN-in" abreviaturası ilə əvəz edilsin;

1.4. Qaydaya 6 nömrəli əlavə - "Aerodromun birgə bazalı aerodromların dövlət reyestrindən çıxarılması haqqında Sənədin forması"nın "Qeyd"ində "DMAA-nın" abreviaturası "NRYTN-in" abreviaturası ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 79 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 387; 2014, № 10, maddə 1308; 2018, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Əsasnaməsi" üzrə:

2.2.1. adında və 1.1-ci bəndində birinci halda

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 18

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 17 avqust tarixli 149 nömrəli, "Fərdi məlumatların mühafizəsinə dair Tələblər"in təsdiq edilməsi haqqında" 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli, "Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 13 noyabr tarixli 214 nömrəli, "Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası"nın təsdiq edilməsi haqqında" 2010-cu il 25 noyabr tarixli 220 nömrəli, "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" 2010-cu il 24 dekabr tarixli 244 nömrəli, "Mülki aviasiya hava gəmilərinin uçurlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərinin informasiyanın qorunması Qaydaları"nın təsdiq edilməsi barədə" 2011-ci il 18 fevral tarixli 32 nömrəli və "İnsan əlvinə şərait yaranan sosial problemlərin aradan qaldırılması üzrə Proqram"ın təsdiq edilməsi barədə" 2011-ci il 20 .may tarixli 81 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 758; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın 1.3-cü bəndində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

2. "Fərdi məlumatların mühafizəsinə dair Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 827; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2017, № 7, maddə 1492) 2-ci hissəsində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 noyabr tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1042; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş "Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları"nın 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlərində ismin müvafiq hallarında "Dövlət Mülki Aviasiya Administrasiyası" sözləri ismin müvafiq hallarında "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə əvəz edilsin və 1.5-ci bəndindən "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi,"

"Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə, ikinci halda "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – RYTN)" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – NRYTN)" sözləri ilə əvəz edilsin;

2.2.2. mətn üzrə ismin müvafiq hallarında "RYTN" abreviaturası "NRYTN" abreviaturası ilə əvəz edilsin;

2.2.3. 5.2-ci bənddə "Rabitə və yüksək texnologiyalar" sözləri "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqaşılıqlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası"nın, "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqaşılıqlı avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qəbarit və çəki parametrləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 601; 2014, № 4, maddə 454; 2016, № 3, maddə 591; 2017, № 1, maddə 129; 2018, № 1, maddə 139) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqaşılıqlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası" üzrə:

3.1.1. 1.9-cü bəndin ikinci cümləsində hər iki halda 2.1-ci, 3.1-ci, 3.3-cü, 3.4-cü, 3.9-cu, 3.13-cü bəndlərdə, 3.18-ci və 3.20-ci bəndlərin birinci cümlələrində ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ismin müvafiq hallarında "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə əvəz edilsin;

3.1.2. Qaydaya 1 nömrəli əlavədə "Nəqliyyat Nazirliyinə" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə" sözləri ilə əvəz edilsin;

3.1.3. Qaydaya 2 nömrəli əlavədə "Nəqliyyat Nazirliyi" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə əvəz edilsin;

3.1.4. Qaydaya 3 nömrəli əlavədə ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə əvəz edilsin;

3.1.5. Qaydaya 4 nömrəli əlavədə ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qəbarit və çəki parametrləri"nin 1.3-cü bəndində "Nəqliyyat" sözü "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 671; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş "Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi Qaydaları"nın 1.1-ci bəndində "Dövlət Mülki Aviasiya Administrasiyasının (bundan sonra – Administrasiya)" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik)" sözləri ilə və mətn üzrə ismin müvafiq hallarında "Administrasiya" sözü ismin müvafiq hallarında "Agentlik" sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745; 2010, № 11, maddə 1041, № 12, maddə 1125; 2011, № 4, maddə 372; 2013, № 8, maddə 1025, № 12, maddə 1629; 2014, № 7, maddə 945, № 8, maddə 1014; 2016, № 2 (II kitab), maddə 354, № 3, maddə 592, № 4, maddələr 779, 804, 817, № 5, maddə 964; 2017, № 4, maddələr 633, 650, № 5, maddə 980, № 8, maddə 1609; 2018, № 4, maddə 806, № 5, maddə 1107, № 7 (II kitab), maddə 1625, № 9, maddə 1920, № 10, maddə 2175; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 noyabr tarixli 493 nömrəli və 21 noyabr tarixli 494 nömrəli qərarları) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 1.2.11-ci yarımbəndində, 2.2-ci bəndində, 3.3-cü bəndin üçüncü və dördüncü cümlələrində, 4.3-cü bəndin birinci və ikinci cümlələrində, 4.10-cu bəndində, 6.4-cü bəndin ikinci cümləsində, 7.4-cü bəndin ikinci cümləsində, 7.5-ci bəndində, 7.6-cı bəndin birinci və ikinci cümlələrində, 7.8-ci, 7.9-cu, 7.10-cu və 13.2-ci bəndlərində, 13.2.5-ci yarımbəndində, 16.1-ci bəndində ismin müvafiq hallarında "Nəqliyyat Nazirliyi" sözləri ismin müvafiq hallarında "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746; 2014, № 8, maddə 1013; 2017, № 5, maddə 981, № 9, maddə 1752; 2018, № 9, maddə 1921; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 498 nömrəli və 1 dekabr tarixli 519 nömrəli qərarları) ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın 1.7.1-ci yarımbəndində və 50-ci hissəsində "Nəqliyyat" sözü "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 468; 2013, № 8, maddə 1004; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"nin 8-ci hissəsində və həmin Əsasnaməyə 3 nömrəli əlavə - "Dövlət informasiya ehtiyatlarının reyestrindən Çıxarış"da "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

nəqliyyat Nazirliyinə" sözləri ilə əvəz edilsin;

5.2.4. Qaydaya 3 nömrəli əlavədə "Nəqliyyat Nazirliyi" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə" sözləri ilə əvəz edilsin;

5.2.5. Qaydaya 4 nömrəli əlavədə "Nəqliyyat Nazirliyi" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 19

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfatəhəli Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdirliyyətinin yaradılması haqqında" 2011-ci il 10 avqust tarixli 132 nömrəli, "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2011-ci il 28 dekabr tarixli 212 nömrəli, "Giriş-çixış və qeydiyyat" idarələrə avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkil Qaydaları"nın və "Giriş-çixış və qeydiyyat" idarələrə avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" 2012-ci il 12 yanvar tarixli 5 nömrəli, "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın təsdiq edilməsi haqqında" 2012-ci il 15 fevral tarixli 37 nömrəli, "Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları"nın təsdiq edilməsi barədə" 2012-ci il 24 dekabr tarixli 315 nömrəli və "Ünvan Reyestrı Informasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"nin təsdiq edilməsi barədə" 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfatəhəli Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdirliyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 avqust tarixli 132 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 8, maddə 778; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 652) 2-ci hissəsində "Nəqliyyat" sözü "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1257; 2014, № 4, maddə 444, № 6, maddə 747; 2016, № 10, maddə 1717; 2018, № 9, maddə 1930) ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın 2.1-ci bəndində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

3. "Giriş-çixış və qeydiyyat" idarələrə avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkil Qaydaları"nın və "Giriş-çixış

və qeydiyyat" idarələrə avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, № 8, maddə 1453, № 9, maddə 1585; 2017, № 1, maddə 122, № 5, maddə 963, № 10, maddə 1880, № 11, maddə 2185; 2018, № 3, maddə 616; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 499 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Giriş-çixış və qeydiyyat" idarələrə avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkil Qaydaları"nın 3.4-cü bəndində "Dövlət Dəniz Administrasiyasındakı" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki" sözləri ilə, 5.4.2.1-ci və 5.5.2-ci yarımbəndlərində, 7.7.1-ci yarımbəndinin birinci və ikinci cümlələrində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin və 5.5.2-ci yarımbəndindən "Dövlət Dəniz Administrasiyasında," sözləri çıxarılınsın;

3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Giriş-çixış və qeydiyyat" idarələrə avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin 9-cu hissəsində "Rabitə və

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin və 12-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 181; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın 1.5-ci, 2.1-2.3-cü, 2.6-2.9-cu, 3.1-3.3-cü, 3.6-cı, 4.1-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci və 5.2-ci bəndlərində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları"nın 2.2-ci bəndində "Dövlət Mülki Aviasiya Administrasiyasının (bundan sonra – DMAA)" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – Agentlik)" sözləri ilə, 2.9-cu, 2.10-cu, 2.11-ci, 2.13-cü və 3.7-ci bəndlərində ismin müvafiq hallarında "DMAA" abreviaturası ismin müvafiq hallarında "NRYTN" yanında DMAA" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241) ilə təsdiq edilmiş "Ünvan Reyestrı Informasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"nin 7-11-ci hissələrində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə, 35-ci hissəsində "Nəqliyyat" sözü "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 20

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası"nın təsdiq edilməsi barədə" 2012-ci il 25 dekabr tarixli 320 nömrəli, "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nın təsdiq edilməsi barədə" 2013-cü il 15 yanvar tarixli 3 nömrəli, "Təbii inhisar subyektlərinin Siyahısı"nın təsdiq edilməsi barədə" 2013-cü il 19 iyul tarixli 189 nömrəli və "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında" 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 dekabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1384) ilə təsdiq edilmiş "Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası"nın 2.1-ci bəndində "Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra – DMAA)" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – NRYTN) yanında DMAA)" sözləri ilə, 2.4-cü, 6.1-ci (birinci cümləsində), 7.1-ci (birinci və ikinci cümlələrində), 7.3-cü, 10.2-ci, 13.2-ci, 13.4-cü, 13.5-ci və 13.6-cı (birinci cümləsində) bəndlərində və 12.1.1-ci yarımbəndində ismin müvafiq hallarında "DMAA" abreviaturası ismin müvafiq hallarında "NRYTN" yanında DMAA" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nın 4.2-ci bəndindən "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən," sözləri çıxarılınsın, 2.1.2-ci yarımbəndində "Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA)" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)" sözləri ilə, 3.17-ci (ikinci cümləsində), 4.10-cu (ikinci və üçüncü cümlələrində), 4.11-ci, 4.12-ci (birinci cümləsində), 4.17-ci (ikinci cümləsində), 5.20-ci, 5.28-ci, 5.36-cı, 5.37-ci, 5.38-ci, 5.40-cı (birinci cümləsində), 6.5-ci, 8.4-cü, 9.12-ci bəndlərində ismin müvafiq hallarında "DMAA-nın direktoru" sözləri ismin müvafiq hallarında "nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri" sözləri ilə əvəz edilsin və 3.14-cü, 3.15-ci, 3.16-cı, 4.2-ci, 4.9-cu, 4.13-cü, 4.16-cı, 4.22-ci, 4.23-cü, 4.26-cı, 4.44-cü, 4.54-cü, 4.58-ci, 4.69-cu, 4.78-ci, 4.79-cu (birinci və ikinci cümlələrində), 4.80-ci, 4.81-ci, 4.84-4.86-cı, 5.13-cü, 5.21-ci, 5.23-cü, 5.27-ci, 5.35-ci, 5.43-5.45-ci, 6.2-ci, 8.2-ci, 8.4-cü, 8.9-cu, 9.8-cü, 10.2-ci, 10.37-ci, 11.3-cü bəndlərində, 4.73.3-cü, 5.47.6-cı, 8.3.1-ci, 8.3.2-ci, 8.6.3-cü, 8.6.4.3-cü, 8.6.4.4-cü,

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 21

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında" 2015-ci il 17 dekabr tarixli 389 nömrəli, "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2016-cı il 5 fevral tarixli 37 nömrəli, "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədə xilə sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar"ın təsdiq edilməsi barədə" 2016-cı il 10 mart tarixli 118 nömrəli, "Baliqçılıq subyektlərinin uqotunun forması və aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2017-ci il 12 may tarixli 202 nömrəli və "Lisensiyə və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisensiyalar və icazələr" portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər"in, "Lisensiyalar və icazələr" portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portalda inteqrasiyası üçün son müddətlər"in və "Informasiya sistemlərinin "Lisensiyalar və icazələr" portalına inteqrasiyası üçün texniki tələblər"in təsdiq edilməsi haqqında" 2017-ci il 29 dekabr tarixli 615 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 389 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1586) ədində, 1-ci və 2-ci hissələrində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 yanvar tarixli 534 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 1.3.9-cu yarımbəndində "Rabitə və Yüksək Texnologiyalar" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.

3. "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədə xilə sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar"ın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:

Bakı şəhəri, 21 yanvar 2019-cu il

8.8.1-ci, 8.8.2-ci, 9.3.1.2-ci, 9.5.1-ci, 9.5.2-ci və 10.30.2-ci yarımbəndlərində ismin müvafiq hallarında "DMAA" abreviaturası ismin müvafiq hallarında "NRYTN" abreviaturası ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 884; 2014, № 6, maddə 745; 2015, № 3, maddə 331, № 6, maddə 785; 2016, № 3, maddə 621, № 5, maddə 952) ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nın 26.1-ci hissəsində "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüğünün Təhlükəsizliyi Mərkəzi" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 381 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1659; 2016, № 4, maddə 805; 2018, № 5, maddə 1134, № 7 (II kitab), maddə 1625) ilə təsdiq edilmiş "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın 1.2-ci və 2.4-cü bəndlərində "Nəqliyyat Nazirliyi" sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan yeni uğurlara imza atır

İsveçrəli professor Klaus Şvab 1971-ci ildə təşəbbüs göstərərək bugünkü Dünya İqtisadi Forumunun əsasını qoyan bir tədbirə imza atdı. Həmin ildə onun təşkilatçılığı ilə Avropanın 450-ə qədər aparıcı şirkət rəhbərinin iştirakı ilə keçirilən simpoziumda dünya iqtisadiyyatının perspektivləri müzakirə edilərək, ümumi strategiyasının müəyyənləşdirilməsi mühüm vəzifə kimi qarşıya qoyuldu. Zaman keçdikcə tədbir iştirakçıların və forumda müzakirəyə çıxarılan məsələlərin əhatə dairəsi genişləndi və gündəmə iqtisadi problemlərlə bərabər, həm də siyasi mövzularla gətirilməyə başlandı. Eyni zamanda, menecmentin Avropa Forumu kimi fəaliyyət göstərən təşkilat 1987-ci ildə özünün indiki adını (Dünya İqtisadi Forumu) aldı.



dan, onun noticələrini ölkənin iqtisadi müstəvisinə gətirmədən hər hansı bir iqtisadi toraqqının əldə olunması mümkün deyil. Bu, artıq reallıqdır. İnkişaf etmiş ölkələrin mövcud səhədətli uğurları göz önündədir. Hazırda bu yolda onlarla ayaqlaşmağı bacaran inkişaf etməkdə olan istənilən dövlət gələcək iqtisadiyyatının uğurlu təməlini indidən formalaşdıracaq. Şübhəsiz ki, Azərbaycan Prezidenti də məhz bu məqamı yüksək dəyərləndirir. Dövlətimizin başçısı bu nəliyyətlərin tezliklə ölkəmizin iqtisadi sferasına müsbət təsirinə də uzaqgörənliklə qiymətləndirir.

Sonda qeyd edim ki, yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu qarçısında "Bir kəmə, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq bəxşiyi" mövzusunda keçirilən sessiyada möhtərəm Prezidentimiz ona ünvanlanan sualları cavablandıraraq, Azərbaycanda aparılan iqtisadi siyasətin mahiyyətini əçməlak ölkəmizin yaxın və uzaq perspektiv üçün iqtisadi strategiyasının əsas məqamlarını diqqətə çatdırdı.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor

Dünya İqtisadi Forumunun baş tədbiri hər ilin yanvar ayının sonları – fevral ayının əvvəllərində İsveçrənin dağ-xızək kurort şəhəri olan Davosda keçirilir. Yalnız 2002-ci ildə forum Nyu-York şəhərində reallaşmışdır. Bu isə 2001-ci ildə Nyu-Yorkda törədilən terrora görə dünyanın ABS-la həmrəyliyinin nümayiş etdirilməsi məqsədilə bağlı idi.

Artıq Davos İqtisadi Forumu, belə demək mümkünsə, dünya ölkələrinin və iri şirkətlərin rəhbərlərinin məmnuniyyətlə bir araya gəldiyi tədbirə çevrilib. Bu forumda keçirilən çoxsaylı görüşlər, müzakirələr nəticəsində iş adamları, investorlar bir-biri ilə gələcək səmərəli fəaliyyət yollarını arayıb əlverişli seçim imkanları əldə edirlər. Belə müstəvi, eyni zamanda, dövlət və hökumət rəhbərlərinə ölkələrinə investisiya axımına yol açmaq üçün bir meydanə çevrilir.

Prezident İlham Əliyev hər il Dünya İqtisadi Forumunda məmnuniyyətlə iştirak edir. Çünki Azərbaycanın bu forumda

bütün dünyaya dəyər biləcəyi söz var. Bu, son illər ərzində ölkəmizdə əldə edilən iqtisadi uğurlarla, ələcə də yaradılmış müsbət biznes mühiti ilə bağlıdır.

Dövlətimizin başçısı Dünya İqtisadi Forumunda müxtəlif səviyyəli görüşlər keçirir, burada Azərbaycanın namınə gərgin və səmərəli fəaliyyət göstərir. Respublika rəhbəri bəzən hansısa bir şirkətin rəhbərini və hətta onun müavini qəbul etməklə, ölkəmizin reallıqlarını dünyaya çatdırır, hər görüşdən Azərbaycanın inkişafı üçün nəsə əldə etmək istəyini reallaşdırır.

Dövlətimizin başçısının Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə keçirdiyi görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyulan addım atıldı. Azərbaycanla adı çəkilən yeni mərkəz arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Müasir dövrdə döndürücü sənaye inqilabı ilə ayaqlaşma-

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 22

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında" 2000-ci il 13 dekabr tarixli 220 nömrəli və "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanununun təbiiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təbiiqi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 oktyabr tarixli 304 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871; 2007, № 12, maddə 1336; 2009, № 2, maddə 144, № 8, maddə 675, № 9, maddə 738;

2016, № 12, maddə 2229; 2018, № 4, maddə 803, № 5, maddə 1135) ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları"nın "Əsas anlayışlar" bölməsinin iyirmi üçüncü abzasında "məmullatlar və maddələr" sözləri "məmullatlar, maddələr və ya qurğular" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 699; 2011, № 4, maddə 373; 2016, № 12, maddə 2221; 2017, № 9, maddə 1749) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası"nın II hissəsinin otuz səkkizinci abzasında "məmullat və ya maddələr" sözləri "məmullat, maddələr və ya qurğular" sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 23

Bakı şəhəri, 21 yanvar 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2006-cı il 22 mart tarixli 87 nömrəli, "Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli və "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nın təsdiq edilməsi barədə" 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1244-VQD nömrəli Qanununun təbiiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 609 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 22 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 306) ilə təsdiq edilmiş "Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənd üzrə:

1.1.1. birinci abzasda "təhqiq" sözü "araşdırılma" sözü ilə əvəz edilsin;

1.1.2. ikinci abzasda "təhqiqat" sözü "araşdırma" sözü ilə əvəz edilsin;

1.1.3. üçüncü abzasda "təhqiqat təşkilatları" sözləri "araşdırma aparən təşkilatlar" sözləri ilə əvəz edilsin.

1.2. 2.4-cü, 2.5-ci bəndlərin birinci

abzaslarında və 2.7-ci bənddə "təhqiq

Ermənistan Dağlıq Qarabağda narkotiklərin daşınmasına havadarlıq edir

“NarkoQarabağ” kitabının müəllifi Harold Keyn bu qənaətdədir

□ **Tanınmış britaniyalı araşdırmaçı – jurnalist Harold Keyn Dağlıq Qarabağda və Ermənistanı turist qismində səyahət edərək, burada narkotiklərin qeyri-qanuni istehsalı, dövriyyəsi və daşınması barədə çox sayda fakt, sənəd və müşahidələr əsasında “NarkoQarabağ” adlı kitab nəşr etdirib.**



Shock expose released on erime in Nagorno Karabakh

Müəllif kitabda Dağlıq Qarabağdakı xunta rejiminin və işğalçı Ermənistan rəhbərliyinin bu istiqamətdə törətdiyi ağır cinayətləri üzə çıxaraq caniləri ifşa edib. Məlum olub ki, Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı cinayətkar rejim bölgədə narkotiklərin yetişdirilməsi, emalı və daşınmasının nəinki qarşısını alır, faktiki olaraq, bu qanunazidd cinayətlərinə dəstəkləyir. Təkcə bu sahədə deyil, Azərbaycanın hazırda işğal altında olan ərazilərindəki zəngin təbii sərvətlərin vəhşicəsinə talanmasından da iri məbləğdə vəsait əldə edilir.

Əslində, Ermənistan hökumətinin havadarlıq etdiyi bu ağır cinayətlərin təsiri Dağlıq Qarabağın sərhədləri ilə məhdudlaşmır,



bölgədən kənara çıxararaq dünyaya birliyi üçün də ciddi təhlükəyə çevrilir.

Kitabda qeyd edilir ki, Dağlıq Qarabağda narkotik maddələrin emalı laboratoriyası mövcuddur. Bu

fakt BMT-nin müvafiq hesabatlarında da dəfələrlə qeyd alınıb. Avropa İnsan Haqları Məhkəməsi də Ermənistanın və Dağlıq Qarabağdakı oyuncaq rejimin Azərbaycanın işğal altında olan əraziləri üzərində hərbi nəzarətə malik olması faktını təsdiq edib. Burada baş verən ağır cinayətlərə görə məhz onlar cavabdehdir.

Böyük britaniyalı jurnalist yazır ki, Dağlıq Qarabağda narkotiklərin yetişdirilməsi, emalı və dövriyyəsi sayəsində Ermənistan hazırda böyük maliyyə gəlirləri əldə edir. Bu çirkli pullar, ilk növbədə, Dağlıq Qarabağda xunta rejiminin, eləcə də buradakı hərbi qruplaşmaların saxlanılmasına və yeni, modern silahların alınmasına sərf olunur. Dağlıq Qarabağın əsas



NARKO KARABAKH
AUTHOR'S NOTE

neçilik törədir.

Harold Keyn hesab edir ki, Qərb dövlətlərinin liderləri, nəhayət, başa düşməlidirlər ki, Dağlıq Qarabağ işğal altında olduğu üçün Azərbaycan dövləti hazırda bu əraziyə nəzarət edə bilmir. Ermənilər isə aşkar cəzasızlıq və tam nəzarətsizlik şəraitindən sui-istifadə edərək, bölgədə narkotiklərin dövriyyəsinə hər vechlə artırırlar.

Müəllif sonra yazır ki, o, Dağlıq Qarabağda və Ermənistan səfərləri zamanı çox sayda fahişliklə məşğul olan gənc, orta yaşlı qadınlarla rastlaşıb. Onlar dünyanın müxtəlif bölgələrindən bu yerlərə pul ilə satın alınaraq, yaxud şantaj, hədə-qorxu yolu ilə gətiriliblər. Bu qadınların həyatı məhv edilib, onlar insan alverinin acı qurbanlarıdır. Bu qadınların çoxu narkomana, ağır cinayətkara çevrilir.

Sonda bildirik ki, araşdırmaçı jurnalist Harold Keyn özünün də etiraz etdiyi kimi, həyatını ciddi təhlükə altına qoyaraq əldə etdiyi sənəd və faktları “NarkoQarabağ” kitabından başqa, özünün internetdəki veb-saytında da yerləşdirib.

Məsəim ABDULLAYEV,
“Xalq qəzeti”

□ **Avropa Parlamenti və onun bağlı olduğu Avropa Birliyi Azərbaycanla işbirliyində maraqlıdır. Bu qurum ölkəmizin Avropaya inteqrasiyasından və Avropanın Azərbaycanla əməkdaşlıqdan əldə edəcəyi faydanı hamıdan yaxşı dəyərləndirə bilər. Lakin elə qüvvələr və mərkəzlər də var ki, onlar da bu səbəbdən ölkəmizin Avropaya inteqrasiyasını hər vechlə əngəlləməyə çalışır. Həmin qurumlar durmadan Avropa Parlamentinin imkanlarından istifadə edərək Azərbaycanı gözənd salmağa, Avropada ictimai rəyi Azərbaycanla qarşı yönəltməyə can atırlar.**

Avropa Parlamentini Azərbaycana qarşı KIMLƏR YÖNƏLDİR?



Yanvarın 17-də də belə bir cəhd oldu.

Avropa Parlamentində Azərbaycanda insan haqlarıyla bağlı müzakirə aparıldı, növbəti bir qətnamə qəbul edildi. Hazırda həbs cəzası çəkən Mehman Hüseynovun Azərbaycandan könüllü imtina etmiş qardaşı Emin Hüseynovun səyləri nəticəsində ictimai rəyə “Mehman Hüseynovla bağlı qətnamə” kimi təqdim edilən bu sənəd, əslində, ümumilikdə insan haqlarına aiddir.

Amma Emin Hüseynov o sənəddə adı keçən digər şəxsləri gözərdi edərək yalnız öz qardaşının adını hallandırmışdır. Hər halda, onun belə davranması insan haqları nağıllarına inanmayanlar üçün də bir diqqət nöqtəsi olmalıdır. Qətnamənin tez-tələsik, araşdırma aparılmadan qəbul edilməsi haqqında artıq deyilib. Biz də, aqı, buna xeyli təəccüb edirik.

Azərbaycan dövlətinin uyğun qurumlarından uyğun bilgiləri almaq, müzakirə açmaq, gerçəyin üzə çıxmasına nail olmaq imkanı varkən Avropa Parlamenti niyə belə tələsik və yarımçıq hərəkət etdi?

Doğrudanmı bizə demokratiya, ədalət, insan haqları dərsi vermək istəyən Avropa qafası buna zorət görmədi? Doğrudanmı kimisə hansısa ölkəni ittiham edərkən onun rəyini dinləmək ədalətə kölgə salar?

Bunu axı o Avropa deputatları bizdən yaxşı bilirlər. Bəs nədir onları belə tez-tələsik, qəfil və müzakirəsiz addım atmağa vadar edən?

Cavab aydındır, əslində, Biz bunu bilirik. Elə onlar özləri də, onlara dəstək verənlər də yaxşı bilirlər. Təkcə qətnamənin əsas təşəbbüskarlarından birinin adını demək yetər ki, belə bir qrup Avropa deputatının niyə belə davrandığı bəlli olsun. Bu, Rebekka Harms adlı alman deputatdır. Məlum və məşhur Sorosun müridlərindəndir. Təbii ki, Sorosun kim və nə olduğunu bilənlər üçün məsələ aydındır. Bilməyən, yaxud da bilib susmağa üstünlük verənlər üçün isə izah edirik:

Soros filantrop qələfinə girmiş xaos generatorudur. Gürcüstanda, Ukraynada, hətta “ərəb baharı” girdabından hələ də qurtula bilməyən ərəb ölkələrində yerin altının üstünə çevrilməsi bu şəxsin birbaşa dostayı ilə baş verib və verməkdədir. Belə bir adamın uzantılarının Azərbaycanla bağlı məlum qətnaməyə təşəbbüs etməsi təsadüfdürmü? – Deyil.

Onlar illərdir çalışır ki, ölkəmizi müxtəlif məsələlərdə ittiham edib içəridən qarışdırsınlar. Səbəb nədir? – Odur ki, Azərbaycanla bağlı qətdən iradə məsələsində, heç kimə əyilmir, onların havasına oynayırlar. Belə durumda isə onlar həzm edə bilmirlər və ona görə illərdir çalışırlar ki, ölkəmizi yerli gəldi-gəlmədi ittiham edib gözənd salınsınlar.

Lakin aradan illər keçsə də, bunlar bir gerçəyi anlaya bilmirlər: Azərbaycan heç vaxt

heç bir xarici qüvvənin basqıları qarşısında geri çəkilmədi, çəkilən də deyil!

Azərbaycan o ölkələrdəndir ki, burada ən ali iradə xalqa məxsusdur və ölkəyə başçılıq edən şəxs də yalnız bu iradəyə uyğun hərəkət edir. Bəs Avropa Parlamentinin bu qətnaməsi niyə səbəb olacaq?

Belə baxanda, heç nəyə. Çünki Azərbaycan onun üzvü deyil, o parlament qarşısında da heç bir öhdəliyi yoxdur. Yəni bunların qəbul etdiyi sənəd bir kağız parçasıdır, sadəcə. Qəbul edildi, arxivə tikildi və bir neçə gün də müzakirə edildikdən sonra yaddan çıxacaq.

Bununla bərabər Azərbaycan öz yolundan çəkilən deyil.

Ölkə Prezidenti İlham Əliyevin şəxsən başçılığı altında Azərbaycan Avropaya inteqrasiya prosesini davam etdirəcək. Özünlün BMT-dən üzünə bütün beynəlxalq qurumlardakı fəaliyyətini ən yüksək səviyyəyə qədər artıracaq. İstər ölkəmiz, istər bölgəmiz, istərsə də dünya üçün faydalı təşəbbüslərə hamıdan çəvik reaksiya verəcək. Özəlliklə də global terrorla mücadilə məsələsində bir addım da geri atmayacaq.

Azərbaycan kimlərsə haradansa qəbul etdiyi qətnamələrlə deyil, öz cızdığı planlarla hərəkət edir.

Ölkəmiz Avropa Parlamentinin öncəki illərdə də bənzər addımlar atmasından sonra öz qətiyyətini sərgiləməli olmuşdu. İndi də sərgiləyəcək. Yəni biz istər dövlət, istərsə də toplum olaraq o qətnaməyə qədr necə davranırıqsa, bundan sonra da elə olacaq. Dəyişən bir şey olmayacaq. Dədiyimiz kimi, bu dövlət yalnız Azərbaycan xalqının iradəsinə hesablaşır. Ondan kənar qəbul edilən qətnamələrə heç bir iradə Azərbaycanla niyə isə diklətə bilməz! O cümlədən də, Avropa Parlamenti.

Yeri gəlmişkən, Avropa Parlamentinin məlum qətnaməsində diqqətimizi bir məqam çəkdi. Orada ədəbli şəkildə “üzüdümlü” deyə biləcəyimiz kasimim hüquqlarının təminatı üçün də çağırış var. Açıq, Mehman Hüseynovla başlayıb niyə o “üzüdümlü”ləri da işin içinə əlavə ediblər, anlamadıq.

Görünür, Mehmanın çox yaxında işə yaramayacağını bildikləri üçün yeni cəbhə açmağa hazırlanırlar. Nə deyirik? Açıqlarsa, açsınlar. Onların qarşısından heç vaxt qaçmadıq, indi də qaçan deyilik.

Azər HƏSRƏT,
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin sədri

□ **Prezident İlham Əliyevin məhkum bloqer Mehman Hüseynov barəsində aparılan istintaqı obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyəsi bir sıra antiəzərbaycan qüvvələrin planlarını alt-üst etdi. Bu, dövlət başçısının hər zaman belə məsələlərə həssaslıqla yanaşdığını, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutduğunu, həmçinin bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb etdiyini bir daha ortaya qoydu. Həmin siyasətin təzahürü kimi onlarca amnistiya aktını, əfv haqqında sərəncamları misal göstərə bilərik.**



tərəfdən, müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir.

Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevrilməməsi şərti) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq

ölkələrinin Azərbaycandakı diplomatlarından Mehman Hüseynovna baş çəkdiyini və onun açıq aksiyasını dəyərləndirən deməsinin də antiəzərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmasının necə izah edərkən?

Yuxarıda xatırladığımız kimi, məsələnin təfərrüatı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldıqdan sonra dövlət başçısı bu müraciətə dərhal reaksiya verərək məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun istintaq işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini respublika Baş prokuroruna tövsiyə etdi.

Beləliklə, cənab İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyrucusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəst xarici dairələrin alətinə çevrilənlərin qoşulduqları “layihə”ni uğursuzluğa düşür etdi.

Elməddin BEHBUD,
“Demokratik Azərbaycan
Namına” İctimai
Birliyinin sədri

İşğala son qoyulsa...

□ **Kütləvi informasiya vasitələrinin xəbər verdiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Həmin müsahibənin bütün cümlələri müasir Azərbaycan haqiqətlərini əks etdirdiyinə görə, hamı kimi mən də maraqla izlədim. Ancaq mənə çinli jurnalistin “Sizin ölkəniz müayyən ərazi mübahisəsi ilə üz-üzə qalıb. Əlaqəlilik, infrastruktur, daha yaxşı mühitin qurulması və iqtisadiyyatın insanlarla alyansı Siza bu problemi çözmək üçün fürsət tapmağa imkan verəcəkmiz?” – sualına verilən cavab daha çox məmnun etdi.**

Dövlət başçımız qeyd etdi ki, tutduğumuz iqtisadi inkişaf yolu bizim işğal altında qalan torpaqlarımız azad edilməsi üçün ən effektiv yollardandır. Biridir: “Müstəqilliyimizin ilk illərində biz Ermənistanın tacavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlər meydana çıxdı, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeydsiz çıxarılmasını tələb edən və iyrimi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpası üçün bir milyondan artıq insanın evlərinə qa-

yıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq”.

Bəs daha güclü, daha uğurlu olmağın konkret yolu nədən ibarətdir? Prezident həmin sualın cavabını dünya ictimaiyyətinə ən böyük auditoriyaya malik olan telekanallardan biri vasitəsilə belə çatdırdı: “Buna görə də özümlü təminatına, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarımızı artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırırsınız və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam

etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda, əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.

Fikrimcə, bu həqiqətlər təkcə Ermənistanda və işğalçı dövlətə havadarlıq edən dairələrdə deyil, eləcə də bizim regionda, xüsusən, Qafqazda maraqlı olan hər kəs tərəfindən diqqətlə eşidilməli və müvafiq nəticələr çıxarılmalıdır.

Gülzar İBRAHİMQIZI,
filologiya elmləri namizədi

Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur

□ **Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT Baş Assambleyasının öten ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur.**

BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təhsilə üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırırlar, bu sahədə əlavə tədbirlər görülməlidir.

Beynəlxalq Təhsil Günü münasibəti ilə UNESCO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar “Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi” adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır.

Ödrə Azule qeyd edib ki, hərtərəfli, ədalətli və keyfiyyətli təhsil olmadan, hər kəs üçün ömür boyu öyrənmə imkanları yaratmadan dövlətlər milyonlarla uşağı və gənci inkişaf prosesindən kənar saxlayan yoxsulluğun səviyyəsini azalda bilməz. Beynəlxalq Təhsil Günüünün qeyd olunması bu sahədə təməl prinsiplərə bağlılığı təsdiqləmək üçün böyük fürsətdir.

UNESCO-nun baş direktoru hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb. 617 milyon uşaq və yeniyetmə isə oxuma və ibtidai hesablamə bacarıqlarına malik deyil. Təxminən, 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub.

Ödrə Azule BMT-yə üzv dövlətləri təhsilin bütün səviyyələrdə hərtərəfliyini və ədalətliyini qorumaqla



hər kəsin maraqlarını təmin etməyə, qızların, qaçqın və məcburi köçkünlərin, miqrantların təhsil ehtiyaclarına, müəllim hazırlığına, təhsil və təlimdə gender perspektivini daha fəal şəkildə tətbiq etməyə xüsusi diqqət yetirməyə çağırır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Prezident Sauli Niinistö: Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur



xidmət göstərən müəssisələrimiz var. Onlar yalnız ölkəmizdə deyil, iqtisadi əlaqələr qurduğumuz ölkələrdə də eyni məsələlərin həlli ilə məşğul olmaqda maraqlıdır. Məsələn, su təmizlənməsi, yol çəkilişi və bu qəbil sahələr üzrə işləyən müəssisələrin əməkdaşlıq imkanları genişdir. Perspektivlər çoxdur. İndiyədək etdiklərimizdən daha çox iş görməliyik.

İkinci sual, Azərbaycan üçün xüsusi önəm daşıyan Ermənistanın Azərbaycanla ticarət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi. Azərbaycan nümayəndə heyətinin üzvləri, adətən, hər münasib imkan-

Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi də həllini tapmadan qalır. Bir münasib tərəfdaş kimi getdikcə daha sıx iqtisadi, mədəni əlaqələr qurduğunuz Azərbaycanın bu ümdə probleminin həll istiqamətində hansı yeni səylərinizi gözləyə bilərik?"

Finlandiya Prezidenti bəyan edib ki, hərbi münaqişələrin, qaçqınlar probleminin və bunlardan törəyən digər fəsadların aradan qaldırılmasında, əslində, hamımız maraqlıyıq. Çünki bunun bu və ya digər dərəcədə hamıya təsiri var. Azərbaycan problemi də bizə yaxşı tanışdır, bu



dan istifadə edərək bu mövzunun gündəmə gətirilməsinə cəhd edirlər və Finlandiyanın ATƏT-in Minsk qrupuna üzv ölkələrdən olması indi növbəti dəfə bu məsələdən bəhs etməyə imkan yaradırdı.

Rafael Hüseynov Prezident Sauli Niinistöyə belə sualla müraciət etdi: "Hələ 1992-ci ildə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis edilərkən Dağlıq Qarabağ probleminin həlli məsələsində Finlandiya həmsədrindən biri seçilmişdi. Siz bu gün də Minsk qrupunda varsınız və

münaqişənin tezliklə sülh yolu ilə, diplomatik vasitələrlə həllində maraqlılıq və Minsk qrupu çərçivəsində buna istənilən dəstəyi göstərməyə hazırıq. Son dövrdəki müşahidələrimiz, danışıqlar prosesi optimizmdən xəbərlərdir. Ümid var ki, Azərbaycan və Ermənistanın maraqlarına optimal cavab verən qərarlar qəbul ediləcək.

Səhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib



□ **Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkovla görüşüb.**

D.Sıdıkov Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti çərçivəsində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə səmimi görüşünü xatırlayaraq bildirib ki, ölkələrimizin dövlət başçıları arasında olan yaxın münasibətlər ikitərəfli əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Səfir qeyd edib ki, dost ölkələrimiz arasında əməkdaşlığın və münasibətlərimizin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. Bildirilib ki, son vaxtlar Qırğızıstanın Azərbaycanla əməkdaşlığa marağı daha da artıb. Hazırda müxtəlif sahələr üzrə əməkdaşlıq yüksək dinamika ilə inkişaf edir.

D.Sıdıkov bildirib ki, Qırğızıstan ilə Azərbaycan beynəlxalq miqyasda da hər zaman bir-birinin mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Son illər ərzində Azərbaycan-Qırğızıstan əlaqələrinin müxtəlif istiqamətlər üzrə genişlənməsini məmnunluqla vurğulayan

səfir ölkələrimiz arasında iqtisadi-ticarət sahədə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.

H.Orucov müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına təkan vermək məqsədilə Azərbaycan ilə Qırğızıstan arasında Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 3-cü iclasının tezliklə Bişkek şəhərində keçirilməsinə vacibliyini vurğulayıb.

D.Sıdıkov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində, xüsusilə, iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğız tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, digər aktual məsələlər müzakirə olunub.

Qulu KƏNGƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

□ **Minsk qrupunun hazırkı prosesini dəstəkləyirəm. İndiki vəziyyət daha optimistdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur.**

Bu fikirləri Finlandiyanın Prezidenti Sauli Niinistö AŞPA-da Azərbaycanlı deputat Rafael Hüseynovun sualına cavabında söyləyib. Finlandiya Prezidenti AŞPA-da ölkəsinin quruma sədrliyi dövründə nəzərdə tutulan prioritetlərdən danışandan sonra parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Prezident Sauli Niinistöyə iki sualla müraciət edib. Birinci sual Azərbaycan və Finlandiya arasında inkişaf etməkdə olan iqtisadi münasibətlərlə bağlı olub. Deputat bu əlaqələrin ümumi mənzərəsini cızaraq, iki ölkənin iqtisadi əlaqələrini daha əhatəli edəcək hansı imkanların olmasını soruşub: "Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı olan iqtisadi münasibətlər ardıcıl şəkildə inkişaf edir. Azərbaycan ilə Finlandiya arasında ticarət dövriyyəsi durmadan artır. Bu gün

Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində Finlandiyanın 13 şirkəti qeydiyyatdan keçib. Ölkənizin xarici ticarət və inkişaf nazirinin Bakıya 2018-ci ildəki səfərindən sonra bu əlaqələrin inkişafı baxımından hər hansı yeni mühüm perspektivlər müəyyən edilmişdir?"

Finlandiya Prezidenti bu sualın cavabında bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin, həttdən, yaxşı perspektivləri var. Sizin mənə bu barədə fikirlərimi bölüşmək imkanı yaratmağınız, yaqın ki, Azərbaycanla iqtisadi əlaqələr quran və bu niyyətdə olan fin şirkətlərinin və müəssisələrinin sevinəcəkdir. Belə şirkətlər və müəssisələr bizdə çoxdur. Biz urbanizasiya dövründə yaşayırıq. Bunun müsbət tərəfləri olduğu kimi, təbii ki, yaratdığı problemlər də var. Bu istiqamətdə fəaliyyət göstərən, məhz urbanizasiyadan doğan problemlərin həlli sahəsində

□ **Yanvarın 22-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub. Aydınır ki, bu görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə söhbət olub.**

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu görüşü bundan əvvəl Düşənbə və Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirib. Düşənbədəki görüş öten il sentyabrın 28-də MDB sammiti çərçivəsində baş tutmuşdu və bu görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün



Elxan ƏLƏSGƏROV: Davosda təkcə Dağlıq Qarabağın yox, həm də Ermənistanın gələcəyi həll olunurdu

atəşkəs rejiminə əməl olunmasına sadıqlıyını bildirib. Bu iki amil bir-biri ilə sıx əlaqəlidir və ona görə də dekabr ayında Sankt-Peterburqda keçirilmiş görüşdə də diqqət mərkəzində olub.

Göründüyü kimi, dünyanın nüfuzlu məkanlarında Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması mövzusu diqqətə çatdırılıb.

Azərbaycan Prezidenti ardıcıl olaraq işğal olunmuş ərazilərin qaytarılması prosesinin başlanmasını üçün zəruri tədbirlər həyata keçirir. Bu siyasətin uğurunun rəhni kimi son illərdə Ermənistan üzərində hərbi və maliyyə üstünlüyünün əldə olunması, eləcə də işğalçı ölkənin enerji, nəqliyyat və iqtisadi təcridini göstərmək olar.

Azərbaycan və Ermənistan tərəflərinin Davos görüşü İlham Əliyev diplomatiyasının aşkar uğurudur. O, Minsk qrupunun həmsədrilərinin əksər hallarda maneəyə çevrilən vasitəçilik xidmətlərindən asılı olmayaraq, danışıqları ikitərəfli formata keçirdi. Aydınır ki, ilk növbədə, söhbət N.Paşinyanla etimad münasibətlərinin qurulmasından gedir, bu cür daha asan danışıq aparmaq olur və bunun üçün digər mühüm səbəblər var.

Nikol Paşinyan üçün ən ağırlı mövzu erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zərurətidir ki, bu da prinsipicə Qarabağ ermənilərinə Bakı tərəfindən özünüidarə hüququ və təhlükəsizlik təminatının, eləcə də digər imkanların verilməsinə cavab olaraq reallaşdırıla bilər. Paşinyan hakimiyyətinin Azərbaycanın köməyinə ehtiyacı var. Bu, hərbi əməliyyatların bərpa olunmaması, nəqliyyat yollarının açılması barədə Azərbaycanın verəcəyi zəmanət, gələcəkdə isə Qarabağın Azərbaycanı və erməni icmaları arasında əməkdaşlıq mühiti yaradılması üçün danışıqlardır.

N.Paşinyanın rəhbərliyi altında İrəvan komandası başa düşür ki, "Qarabağ klani" öz xeyri və ambisiyaları uğrunda üçüncü

qüvvələrin – xarici diasporun yardımı ilə Ermənistanı "Qarabağ bataqlığı"na salıb və onu yalnız Azərbaycan xilas edə bilər. Müvafiq olaraq rəsmi Bakı və İrəvan münaqişəsinin mərhələli nizamlanmasına hansı formatda başlayacaqlarını müzakirə etməlidir. Əsas mövzu Azərbaycan tərəfinin iqtisadi güzəştlər yaratmasına cavab olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyüdür.

N.Paşinyan erməni xalqını Ermənistanın əsas nailiyyətinə – Azərbaycanla barışmağa hazırlaya bilər. Qeyd etmək lazımdır ki, o, Qarabağ ideoloqu Zori Balayanın dostu, onun qədr xəstə təkəkkürə malik və ermənilərlə azərbaycanlıları genetik cəhətdən uyğun olmayan xalqlar adlandıran Robert Koçaryanı həbs etdirib. Bu siyasətçi istemirdi, daha doğrusu, qəbul edə bilmirdi ki, azərbaycanlılar və ermənilər təkcə Gürcüstan, Rusiya, Türkiyə, İran, ABŞ, Niderland və digər ölkələrdə deyil, həm də Azərbaycanla və Ermənistanla birgə yaşaya bilərlər.

Prezident İlham Əliyevin Nikol Paşinyanla Davos görüşü mühüm əhəmiyyətə malikdir. Qarabağ problemi ilə yanaşı, Davosda Ermənistanın gələcəyi məsələsi də həll olunur. Erməni liderə barışıq lazımdır və görüşlərin Azərbaycanın hərbi-siyasi və iqtisadi üstünlüyü şəraitində keçməsinə nəzərə alsaq, onun üçün İlham Əliyevlə üz-üzə danışmaq daha asandır. Azərbaycan xalqı öz Prezidentinə güvənir və İrəvanın qoşunusunun ərazi bütövlüyünü tanıyacağı təqdirdə əhalinin sülh prosesinə hazırlamaq Bakı üçün çətin məsələ olmayacaq. Bugünkü Ermənistan-Azərbaycan qarşıdurmasının N.Paşinyan üçün təhlükəsi ondan ibarətdir ki, Azərbaycan ordusu işğal olunmuş ərazilərimizi Ali Baş Komandanın əmri ilə azad etməyə qadirdir.

Elxan ƏLƏSGƏROV,
"Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə doktoru

Rafael HÜSEYNOV: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır

□ **Azərbaycan işğala məruz qalmış ölkədir. Otuz ilə yaxındır ki, xarici qüvvələrin havadarlığı etdiyi Ermənistan Azərbaycanın ərazisinin 20 faizini zəbt edib. Lakin bu gün Azərbaycana qarşı psevdomeya və sosial şəbəkələr vasitəsilə başqa bir işğal, informasiya təcavüzü aparılır. Söyüş, böhtan, təhqir, saxta məlumatlar, xalqa və dövlətə qarşı aqressiv çağırışlar səngimək bilmir. Elə bu gün burada səslənən bezi çıxışlar da həmin qara siyasətin davamıdır. Bunların hamısının arxasında konkret qüvvələr, keşfiyyatlar, maliyyə resursları dayanır. Sosial şəbəkələrdəki anonim məsələlər aradan qaldırılsa, hüquqi mexanizmlər daha sərəst fəaliyyətə başlayarsa, belə xoşagəlməz və qanunazidd hallar azalar.**

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında "Kütləvi informasiya vasitələri dezinformasiya və təbliğat kontekstində" və "Media azadlığı demokratiya seçkilərinin şərti kimi" mövzuları ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov söyləyib.

Deputat bildirib ki, yeni dövrün ekoloji təhlükələri sırasında ən narahatlıq doğuranlardan biri informasiya mühitinin çirkləndirilməsidir. Həm də digər ekoloji bəlalardan fərqli olaraq, bu təmayül, istisnasız olaraq, bütün dünyanı əhatə edir.

Başlıca səbəb isə hamının eyni "hürmüçəyin torun"da olmasıdır.

Hər şeyə təsir edən zaman kütləvi informasiya vasitələrinin mahiyyətini də dəyişib. Yüz il öncə kütləvi informasiya vasitəsi deyərək yalnız çap mətbuatı nəzərdə tutulurdusa, çox keçmədən bu sıraya informasiya agentlikləri, radio, televiziya da qoşuldu. Həmin kütləvi informasiya modelinin hakimiyyəti internet erasına qədər davam etdi. İnternet kabusunun bəhrəsi kimi yaranan sosial şəbəkələr son dərəcə qısa bir vaxt ərzində klassik media modelini



laxlada, onun müvazinətini poza bildi. Onun yerini tutmadı, amma səviyyəsinin, nüfuzunun aşağı düşməsinə nəzərəcarpaq ziyan vurmağı bacardı.

Qeyd edilib ki, sosial şəbəkə rəsmi medianın alternativini, rəqibi kimi deyil, ucuz dublikat kimi ortaya çıxıb. Lakin dublikatın sürəti, intriqası, macaracağı cazibədarlığı çox olduğundan qısa müddətdə cəmiyyət həyatında və düşüncədə özünə yer tutub. Sosial şəbəkə tədricən nəhəng media virusuna çevrilib.

"Sosial şəbəkədəki qeyri-peşəkərlilik təəssüf ki, kütləvi informasiya vasitələrinə

daha çox sirayət etməyə, onu içəridən zədələməyə, öz kökünə salmağa başladı. Dezinformasiya da, müxtəlif növ təbliğat və antitəbliğat da müəyyən dərəcədə mətbuatda həmişə olub.

Amma heç vaxt indiki kimi geniş, kütləvi, çılpaq və dağıdıcı seçiyə daşmayıb. Sosial şəbəkədə heç də hər şey pis deyil. Lakin məhz sosial şəbəkə getdikcə daha artıq ölçülərdə informasiya başıpozuqluluğuna, milli, irqi, dini ayrı-seçkilikə rəvac verən, nifrət yayan çıxışlara meydan açır", -deyə R.Hüseynov bildirib. O vurğulayıb ki, indi medianın ən çox ehtiyacı olan peşəkərliliyin durmadan

artırılmasıdır. Peşəkərliliyin ali səviyyəsi və güzaştızlıq bu sferaya qeyri-peşəkərlilərin kütləvi axınının qarşısını alar, arzuolunmaz informasiya və çağırışların mediada asudə hərəkətinin qarşısını qoruyucu zireh çəker. Sosial şəbəkədəki kaosun dayandırılmasının əsas açarı nəzərə alınmayan gücləndirilməsi, hüquqi cavabdehliyin artırılmasıdır. Sosial şəbəkə istifadəçisi olmaqdan ötrü qeydiyyat sərəstləşdirilməli, qapalı imzalılıq qadağan edilməli, hər kəs yalnız öz kimlik vəsiqəsi ilə tanınmalıdır. Potensial istifadəçi hansı qaydalara əməl etməli olması ilə bağlı hüquqi məsuliyyət daşdığı müəyyən edən müqaviləni təsdiqləməlidir.

R.Hüseynov deyib ki, bu gün peşəkər medianın səlahiyyətlərini getdikcə daha çox mənimləməsinə sosial şəbəkə hamının idarə edir. Hətta daha artıqını edir – əsərətinə saxlayır. Bu, dünya içində bir dünyadır. Hamımız birgə çalışsaq ki, həmin aləm daha əlaqlı, daha səviyyəli, daha demokratik olsun.

Səhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Ülviyyə AĞAYEVA: Fiziki məhdudiyətli insanlar üçün stimül yaradılmalı, onların cəmiyyətə fəal inteqrasiyasına yardım edilməlidir

□ **Fiziki məhdudiyətli insanlara tam diqqət və qayğı beynəlxalq hüquq və siyasətin əsas məsələlərindən biridir. Həmkarlarımız fiziki məhdudiyətli insanlar, onların həyat şəraiti, cəmiyyətdə üzləşdikləri problemlər, əmək bazarında rast gəldikləri çətinliklərdən söz açdılar. Əsas məsələ isə bizim nə edəcəyimizdən asılıdır. Bu sahədə köklü dəyişikliklər etmək üçün bir-birimizdən bir yerdə işləməyi öyrənməli, belə insanların özlərini bizim aramızda tamhüquqlu hiss etməsi üçün nə etmək lazım olduğunu aydınlaşdırmalıyıq.**

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva qurumun qış sessiyası çərçivəsində "Əlillər üçün – inklüziv işçi qüvvəsi" mövzusunda hesabatının müzakirəsi zamanı söyləyib. O bildirib ki, əlillərin ictimai həyatda iştirak etməsində ciddi çətinliklər, onlara münasibətdə mənfi stereotiplər mövcuddur. Ancaq onlar cəmiyyətin digər üzvləri



ilə bərabər imkanlara malik olmalıdırlar. Təəssüf ki, bezi ölkələrdə fiziki məhdudiyətli insanlar hüquqlarının pozulması halları, həyat və məişət çətinlikləri ilə üzləşirlər. Hətta onların iş tapmaq imkanları da bir çox hallarda süni şəkildə məhdudlaşdırılır.

Azərbaycanlı deputat bildirib ki, bərabər hüquqlu insanlardan ibarət cəmiyyət yaratmaq üçün fiziki məhdudiyətli insanlarla əməkdaşlıq edilməli və onların hüquqları təmin olunmalıdır. Onlara müvafiq iş şəraiti yaradılmalı, özəl sektorda iştirakı təmin edilməlidir. Onlar üçün stimül yaradılmalı, cəmiyyətə daha fəal inteqrasiyasına yardım edilməlidir. Deputat təklif edib ki, fiziki məhdudiyətli insanların cəmiyyətin tamhüquqlu üzvlərinə çevrilməsi üçün onların işlə təmin olunmasına yeni müstəvidən baxmaq, yeni imkanlar axtarmaq lazımdır.

Səhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

□ **Yanvarın 24-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2018-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.**

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, müşavirədə 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12 min 122 hadisənin qeydə alındığı halda ötan il 309 hadisə (2,5 faiz) az – 11 min 813 hadisənin baş verdiyi qeyd edilib. Vurğulanıb ki, qeydə alınmış cinayətlərin açılma faizi 0,2 faiz artaraq 80,2 faiz, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8 faiz azalaraq 1308 olub.

Bildirilib ki, 2018-ci ildə qeydə alınmış 66 qəsdən adamöldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olub), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib. Hesabat dövründə 76 quldurluq hadisəsi baş verib ki, bu da əvvəlki ilə müqayisədə 8 hadisə çoxdur. Quldurluq hadisələrindən 8-i, qeydə alınmış ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb. Ötan il şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 12 min 390 cinayət işindən 4226-nın istintaqı tamamlandı.

Məlumat verilib ki, 2018-ci ildə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 518 min manat maddi ziyandan 4 milyon 386 min manatı (67,3 faiz), polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 862 min manat maddi ziyandan 25 milyon 80 min manatı (86,9 faiz) istintaq zamanı ödəndirilib.

Diqqətə çatdırılıb ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları rəhbər tutularaq, müraciətlərin obyektiv araşdırılması, mütəmadi qaydada Bakı şəhər və rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri yaranan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkərlilik gücləndirilib. Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 15 min 745 müraciət daxil olub. Həmin müraciətlərdən 4105-i həll edilib, o cümlədən 1404 müraciət təmin olunub. İl ərzində 5866 vətəndaş qəbul edilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, yox verilməmiş nöqsanlar da hər bir rayon prokurorunun diqqətinə çatdırılıb. Eyni zamanda, qəsdən adamöldürmə, quldurluq və yol-nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı qalan oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyənlişdirilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarıbda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırma prosessual rəhbərliyinə həyata keçirilməsində, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödəndirilməsi sahəsində nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Həmçinin istintaq və təhqiqat fəaliyyətində aşkarlanmış nöqsanlar,

qanun pozuntuları, süründürməçilik halları təhlil edilərək onların aradan qaldırılması tələb olunub.

Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və emək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində

qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkərlilik artırılıb. Ötan il müxtəlif xətalər törətdiklərinə görə Azərbaycan Respublikası baş prokurorunun müvafiq əmrləri ilə 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 3 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və emək intizamının möhkəmləndirilməsi, tapşırıqları işə görə əməkdaşların məsuliyyət hissəsinin və mənfəi təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, paytaxtın rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarında ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru İlqar Abbasov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Fondun 2018-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib

□ **Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müsahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müsahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.**

İclasda fondun 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsi, 2019-cu il üçün Tədbirlər Planı, cari il üçün ekspertlər heyətinin tərkibi müzakirə və təsdiq olunmuşdur. Daha sonra cari məsələlərə baxılmışdır.

İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor Vüqar Səfərlilə 2018-ci ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığını bildirib.

Vüqar Səfərlilə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkərlilik səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor fondun 2018-ci ildə gündəlik, günasırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6 min səhifədən çox yazının dərc edildiyini bildirib.

Dövlət və cəmiyyət üçün həlləyicilik məsələlərdə medianın potensialından səmərəli istifadəyə, jurnalist peşəkərliliyinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərlilə fond tərəfindən bu məqsədlə 3 dəfə – Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin

Dağlıq Qarabağ münasibəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti üzrə layihə icra et-

və müvafiq təkliflərin irəli sürüldüyünü vurğulayıb. Fondun redaksiyalarına metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən V.Səfərlilə ötan il keçiril-



təşkil olunduğunu diqqətə çatdırıb. Fond 2018-ci ildə, həmçinin Müəllif Hüquqları Agentliyi, Suraxanı və Qaradağ rayon icra hakimiyyətləri, "Azərişiq", "Azərenerji" açıq səhmdar cəmiyyətləri, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 müsabiqə) ilə birgə 8 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2018-ci ildə keçirilmiş 11 müsabiqədə 817 nəfər iştirak edib, onlardan 443 nəfəri qalib olaraq mükafatlandırılıb.

İcraçı direktor Fondun Müsahidə Şurasının qərarı ilə ötan il fərdi jurnalist yazıları müsabiqələrində I yere layiq görülmüş jurnalistlərin yazıları toplanaraq "Sözün Zirvəsində" adlı kitabın IV cildinin nəşr edildiyini bildirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamına əsasən, fond 2018-ci ildə Dağlıq Qarabağda erməni separatizminin 30 illiyi ilə əlaqədar "Dağlıq Qarabağda erməni separatizminin 30 ili: qlobal təhlükə" adlı kitab nəşr etdirib. Kitabda fondun maliyyə yardımı ilə 2017-2018-ci illərdə "Ermənistan-Azərbaycan,

miş qəzetlərdə dərc olunmuş yazılar toplanıb.

Vüqar Səfərlilə bildirib ki, "Xalq Cümhuriyyəti ili" çərçivəsində fond müsəlman Şərqində ilk demokratik və hüquqi dövlətin "İstiqlal bəyannaməsi"nin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində elan edildiyini, cümhuriyyətin ilk hökumətinin və onun banilərinin dövlətçilik fəaliyyətinin bu şəhərlə sıx bağlılığını nəzərə alaraq 2018-ci ilin oktyabr ayında aparıcı media rəhbərlərinin Tbilisi şəhərinə səfərinə təşkil edib. Bundan əlavə, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2018-ci ilin noyabr ayında aparıcı media qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri təşkil edilib.

Vüqar Səfərlilə fondun 2018-ci ildə "Azərbaycan mətbuatı məkanında ədəbi dilin qorunması", "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" və "Jurnalist peşəkərliliyinin artırılması" mövzusunda layihələri maliyyələşdirdiyini, hər üç layihə üzrə aparılmış monitorinqlər zamanı media və teleradio məkanının dil problemlərinin araşdırıldığını

"Xalq qəzeti"

Prezident İlham ƏLİYEV:

Biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik

(əvvəli 1-ci səhifədə)

"Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vermürük. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımızı daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik" – deyən ölkəmizin başçısı bir daha bəyan etdi ki, qarşımıza qoyulan əsas vəzifə, ilk növbədə, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşdırılmasıdır.

Dövlətimizin başçısı həmin müsahibədə ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, iqtisadiyyatın daha da möhkəmləndirilməsindən, naqliyyatla bağlı infrastruktur layihələrinin reallaşdırılması üçün həyata keçirilən tədbirlərdən, xarici siyasətdəki uğurlardan, həmçinin qonşu dövlətlərlə münasibətlərdən söhbət açıb. Təbii ki, bu uğurların əsasını dövlət idarəçiliyindəki zəngin təcrübə, düşünülmüş siyasi kurs, cəsarətlə və inadla həyata keçirilən müstəqil xarici siyasət,

ictimai-siyasi sabitliyin daimiliyinin təmin olunması təşkil edir. Bütün bunlara görə də ölkəmizə qoyulan sarmayələrin həcmi ildən-ilə artır. Ölkə başçısı öz müsahibəsində bu faktı diqqətə çatdırıb: "Biz çoxlu sarmayə cəlb etdik, son 15 ildə, təqribən, 250 milyard dollar həcmində. Dünya Bankının "Doing Business" reytingində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa, digər sektorlara sarmayə yatırmaq üçün investitorları cəlb etmək çətin olmayacaq".

Azərbaycanın artıq öz sərhədlərindən kənar sarmayə yatırdığını diqqətə çatdıran ölkə başçısı bunu ölkədə müasir infrastrukturun yaradılması ilə əlaqələndirib. İnfrastrukturun əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bunun investitorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacağını bildirib. Bu uğurlar getdikcə özünü büruzə verməkdədir. Məsələn, elektrik enerjisinin istehsalına sarmayə yatırıldıqdan sonra Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi və bundan çoxlu qazanc əldə edildi. Ölkə daxilində qazlaşdırma

səviyyəsinin 95 faizə qədər artırılmasının çox yaxşı nəticə olduğunu vurğulayan dövlət başçısı yol tikintisinə sarmayə yatırıldığını da vacib məsələ kimi diqqətə çatdırıb. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib. Məsələn, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycanın yolları keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Dövlətimizin başçısı qeyd etmişdir ki, bütün bu uğurların əsasında insan amili dayanır. İnfrastrukturun yenilənməsi, biznes dairələrinin faydalana biləcəyi şəraitin yaradılması və digər amillərdə əsas məqsəd, ilkin olaraq, bir gün neft və qaz tükenəcək, lakin coğrafiyamız nəzərə alsaq, naqliyyat infrastrukturuna həmişə qalacaq: "Eyni zamanda, biz naqliyyat infrastrukturumuza sarmayə yatırırdıq ki,

bu da bizə çoxlu yükləri cəlb etməyə və bir hab yaratmağa imkan verəcək. Bizim dəmir yollarımız, altı beynəlxalq hava limanımız var, bizə 15 milyon tondan 25 milyon tona qədər yük daşımağa imkan verəcək yeni Dəmir Yolu Azərbaycan və Avropa, eləcə də Avropa və Asiya arasında çatışmayan bir bağlantı idi. Hazırda bu dəmir yolu fəaliyyət göstərir və biz yüklərin artımını görürük. İnfrastruktur bizə çoxlu yükləri cəlb etməyə və bir çox ölkələr arasında yeni vacib bağlantı yaratmağa kömək edir".

Naqliyyat infrastrukturuna vasitəsilə ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Naqliyyatla bağlı infrastruktur layihələrin regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradıb. Bu barədə müxtəbirin sualını cavablandıraraq ölkə Prezidenti deyib: "Bir-birindən asılı olan ölkələr; biri tranzit

"Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vermürük. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımızı daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik".

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydalı paylaşırlar, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilər. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənginləşmə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündüziyyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə – siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq

və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır". Dövlət başçısının bütün görüşlərində, müsahibələrində, beynəlxalq tədbirlərdə iştirakında və çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və beynəlxalq hüquqa zidd siyasətinin ölkəmizə vurduğu ziyan barədə məlumat verməsi əsas mövzulardan biri olaraq qalır. Prezidentin Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibədə də biz bunun şahidi olduq.

Dövlət başçısı müxtəbirin sualını cavablandırarkən bildirib ki, müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox

etdirən ölkənin bütün bunları qiymətləndirməsinin zəruri olduğunu bildirib.

Xarici siyasətdə qazanılan uğurlardan söhbət açan Prezident İlham Əliyev Çinə bir neçə il öncə çox uğurlu rəsmi səfərini, ölkə başçısı ilə söhbətini və iki ölkə arasında bir neçə mühüm sənədin imzalandığını xatırladı. Bu sənədlərin əməkdaşlıq üçün yaxşı çərçivə yaratdığını bildirdən dövlət başçısı səfər və digər görüşlər zamanı "Bir kəmə, bir yol" təşəbbüsünün müzakirə etdiklərini deyib: "Azərbaycan onu tam dəstəkləyir və Azərbaycanın bu təşəbbüsünə və layihənin çox fəal üzvünə çevrilməsi üçün biz əlimizdən gələni etmək istəyirik".

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

“Tufan” xidməti fəaliyyətinə başladı



□ **Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən aldığımız məlumatda bildirilir ki, 2019-cu il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilmiş S-206 nömrəli “Tufan” tipli sərhəd gözetçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilmiş və xidməti fəaliyyətinə başlamışdır.**

Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkilinə üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidmət-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.


Heydər Əliyev siyasi kursuna, dövlətçiliyə hər zaman sadıq olan,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir xidmət tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözetçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

“Xalq qəzeti”

Almaniyanın Berlin şəhərində ənənəvi “Beynəlxalq Yaşıl Həftə-2019” sergisi keçirilir.

Azərbaycan məhsulları “Beynəlxalq Yaşıl Həftə”də



Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 14 Azərbaycan şirkəti şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir.

Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Sergi yanvar ayının 27-dək davam edəcək.

“Xalq qəzeti”

EUROVISION
SONG CONTEST
TEL AVIV 2019



“Eurovision-2019”: mahnı qəbulu başladı

□ **İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” üçün mahnı qəbulu elan edib. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin Trend-ə verilən məlumata görə, “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.**



Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində ölkənin təmsil olunacağı mahnı seçiminə dair şərtləri açıqlayıb.

Şirkət bununla bağlı həm yerli, həm də xarici bəstəkarlara müraciət edib. Müraciətdə qeyd olunub ki, yazarlar və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “mp3” versiyasında təqdim etməlidirlər. “Göndərilən mahnının xronometrajı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı – Avropa Yayımçıları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa media-da (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna

təqdim edilən mahnı, digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnında musiqi alətlərinin istifadəsi original olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat təqdim etməlidir.”

“Eurovision-2019” üçün mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini bu gündən etibarən eurovision2019@gmail.com ünvanına göndərə bilərlər.

Mahnı seçimi ilə bağlı ərizələrin qəbulu 2019-cu il fevralın 7-də yekunlaşacaq.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”-nın rəsmi yayımcısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Saxalində 19 məktəbdən şagirdlər TƏXLIYƏ EDİLİB



□ **Səhər saatlarında Cənubi Saxalində 19 məktəb “bomba həyəcanı” ilə təxliyə edilib.**

Trend-in məlumatına görə, məktəblərə partlayıcı qurğular yerləşdirilməsi barədə anonim xəbər elektron poçt vasitəsilə daxil olub. Vilayət rəhbərliyi saat 9.23-də xəbəri alan kimi, 19 məktəbdə dərslərin dayandırılması və təxliyə barədə qərar qəbul edib.

Məlumatla görə, meriya və bir neçə xəstəxana da təxliyə edilib. Operativ yoxlamalar nəticəsində məktəblərdə heç bir partlayıcı qurğu aşkar edilməyib.



Quterres Venesueladakı siyasi qüvvələrə çağırış edib

□ **BMT-nin Baş katibi Antoniu Quterres Venesueladakı siyasi qüvvələri dialoqa çağırıb. A.Quterres Davosda Dünya İqtisadi Forumunda çıxışında Venesueladakı bütün siyasətçiləri “faciələrdən qaçmaq üçün” dialoqa çağırıb.**



Baş katib dialoqu mümkünüyyəne inandığını bildirdi: “Bu, ölkə əhalisi və region üçün faciəyə çevriləcək münasibətin qarşısının alınması üçün vacibdir. Biz bu ölkədə yaranmış şəraitə, əhəlinin iztirablarına görə narahatıq”.

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Assambleyasının sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsinin icraçısı elan edib. Parlament Nikolas Maduronun ikinci müddətə prezident seçilməsini qeyri-legitim hesab edib və hərbiçiləri “demokratiyanın bərpası” yönündə səyləri dəstəkləməyə çağırıb.

ABŞ Prezidenti Donald Tramp X.Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb. Maduro Trampin ekstremist mövqə tutduğunu bəyan edərək, ölkədə baş verənləri dövlət çevrilişinə cəhd adlandırdı.



STRATFOR

Stratfor: Rusiya Ermənistanın ziyanına olaraq Azərbaycanla münasibətləri gücləndirə bilər



Ermənistanla münasibətlərin pisləşməsi nəticəsində Rusiya öz diqqətini Ermənistanın ən böyük rəqiblərindən olan Azərbaycanla əlaqələri möhkəmləndirməyə yönəldə bilər.

Bu barədə ABŞ-ın “Stratfor” kəşfiyyat-analitika agentliyinin təhlil materialında deyilir. Materialda qeyd olunur ki, Ermənistanla Rusiya arasında sıx əlaqələr Qafqazda uzun müddət əsas amillərdən olub,

amma İrəvanla Moskva arasında gərginliyin artması bu münasibətlərə əhəmiyyətli dərəcədə ziyan vura bilər.

Analitiklər bildirirlər ki, Ermənistanda son vaxtlarda baş vermiş siyasi dəyişikliklər Yerevanla Moskva arasında ənənəvi möhkəm münasibətləri sual altına qoyur. Bu, digər böyük dövlətlərin vəziyyətdən istifadə etmək ehtimalını artırır: “2018-ci ilin oktyabrında Yerevana səfəri zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib ki, ABŞ Ermənistanla silah satışı imkanını nəzərdən keçirə bilər. Öz növbəsində

Paşinyan Boltona deyib ki, Yerevan silah tedarikü sazişi üzrə müzakirələrə hazırdır. Ermənistan ABŞ-dan silah almağa başlasa, Rusiya Azərbaycanla silah tedarikünü artıracaq”.

Analitiklər vurğulayırlar ki, təhlükəsizliyin təmin olunması baxımından Ermənistan Rusiyadan asılıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşməsi səbəbindən İrəvan Rusiya ilə strateji alyansın dayandırılması ilə nəticələnməyə hazır deyil, bir qəfil addım atmayacaq.

Ukrayna Azərbaycanla birgə mədəniyyət layihələrində maraqlıdır



□ **“Azərbaycanda və Ukraynada hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi üçün münbit şərait yaranıb. Bu il mədəniyyət günlərinin keçirilməsi üçün lazımi işlər görülməlidir”. Bu sözləri Azərbaycanın Ukraynadakı səfəri Azər Xudiyevlə görüşündə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk deyib. Xəbəri Mədəniyyət Nazirliyinin mətbuat xidməti yayıb.**

Nazir bildirib ki, il ərzində iki ölkə arasında mədəniyyət sahəsində birgə layihələrin sayını artırmaq olar və Ukrayna tərəfi buna hazırdır.

Azərbaycanla əməkdaşlığın Ukrayna üçün xüsusi önəm kəsb etdiyini deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Səfir öz növbəsində Azərbaycanın çox uğurlu mədəniyyət layihələri həyata keçirdiyini vurğulayaraq ölkəmizin bu təcrübəni Ukrayna ilə bölüşməyə hazır olduğunu deyib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


Dəməşqdə Rusiyanın səfirliyi yerləşən rayonda partlayış

Partlayış paytaxtın el-Adavi rayonunda Rusiya səfirliyinin yaxınlığında törədilib. Bəzi məlumatlara görə, terrorçu özünü partladıb. Lakin dövlət telekanalı SYRIA TV xəbər verir ki, terrorçular minalanmış avtomobili partlatmışlar.

Ölən və xəsarət alanlar barədə məlumat

yoxdur. Səfirlik öz fəaliyyətini davam etdirir.

Xatırladaq ki, ötən ilin avqustunda yaraqlılar Dəməşqdəki Rusiya səfirliyinin binasını minaatanlardan atış tutmuşdular. O vaxt xoşbəxtlikdən itki və dağıntı olmamışdı.



Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış baş verib.



“Qarabağ qaziləri”: keçmiş döyüşçülər, bugünkü futbolçular...

Amputant futbol komandası öz uğurları ilə Böyük Qələbəmizə töhfə verməyə çalışır

“Qarabağ qaziləri” amputant futbol komandasının video oyunlarına baxıram. Həm həyəcanlanır, həm də sevinirəm. Təbii ki, torpaq, Vətən uğrunda ayaqlarını, qollarını itirən, lakin ruhdan düşməyən qazilərin əzm və iradəsinə heyran qalırım.

Bəs çoxluq ağacları üzərində qaçan, duran, yıxılan bu futbolçularda bu qədər iradə, güc, enerji haradandır? Jurnalistlər onlardan bu barədə soruşanda, adətən, belə cavab verirlər: “Bizi ayaqda saxlayan, ruhan qoruyan Vətən sevgisidir!”

“Qarabağ qaziləri” komandasının üzvləri, əsasən, ayaqlarından birini itirən qazilərdir. Bəli, onlar adi idmançılar deyillər. Onlar Vətən uğrunda döyüşlərdə sağlamlıqlarını qismən itirsələr də, Böyük Qələbəmizə dərin inamları heç vaxt azalmayıb. Əksinə, hər cür ağır və çətinliklərə sinə gorməklə, qeyri-adi fəədakarlıqları ilə hər kəsdə özllərinə qarşı dərin rəğbət hissi oyadırlar.

Dünyanın bir sıra ölkələrində ayaqlarını qəza və ya döyüşlərdə itirmiş futbolçulardan ibarət komandalər var. “Qarabağ qaziləri” amputant futbol komandası Qa-

keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq yarışda Gürcüstanın milli amputant komandası üzərində inamli qələbə əldə edərək ilk uğurunu qazanıb.

Bu ilin yayında “Qarabağ qaziləri” komandası Gürcüstanda keçirilən beynəlxalq görüşə dəvət alıb. Turnirin zirvə nöqtəsi-final oyunu bu il iyunun 26-da “Qarabağ Qaziləri”nin “Tbilisi” amputant futbol komandası ilə olub.

Görüşdən əvvəl Tbilisinin mərkəzindəki “İmedi” stadionunda hər iki ölkənin dövlət himnləri səsləndirilib. Sonra Amputant Futbol Federasiyasının prezidenti Rövşən Quliyev, Gürcüstanın Veteranların İşləri üzrə Dövlət Xidmətinin rəisi, ehtiyatda olan briqada generalı Vladimir İmnaşvili idmançılara uğurlar arzulayıblar. Həmin gün oyun çox gərgin idman

hesabı ilə başa çatıb.

Rövşən Quliyev komandanın Türkiyə səfərindən ürək dolusu söz əyərək dedi:

– Bu il yanvarın 4-də Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsinə ziyarət edib öünə gül çəlgənləri düzdük. Bu gözəl park 2004-cü ildə salınıb. Hazırda qardaş ölkə paytaxtının ən yaraşlıq istirahət məkanlarından birinə çevrilib. Ankarada müasir Türkiyə Cümhuriyyətinin qurucusu, dahi siyasətçi və sərkərdə Mustafa Kamal Atatürkün məzarını dərin ehtiramla ziyarət etdik”.

Yeri gəlmişkən, Azərbaycanın qardaş ölkədəki fəvqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Ankarada “Qarabağ Qaziləri” amputant futbol komandasının üzvləri üçün ziyafət təşkil edib. Səfir komanda üzvlərinin yarış ərzində göstərdikləri əzmkarlığa və əldə etdikləri uğurlara görə onlara səmimi təşəkkürünü bildirib.

Əlamətdar haldır ki, yarışlar bitəndən sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Qarabağ qaziləri” komandasının üzvlərini qəbul edib. Bu görüşdən məmnunluğunu ifadə edən nazir Azərbaycanlı futbolçuların qələbə əzmini yüksək qiymətləndirərək deyib: “Futbol təkə ayaqla deyil, ürəklə oynanılır. Siz də futbolu ürəklə oynayırsınız. Buna görə də Allah sizdən razı olsun”.

Komandanın üzvləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə birgə xatirə şəkli çəkdirlər.

Bu günlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova da “Qarabağ qaziləri” komandasının üzvləri ilə görüşüb.



rabə qazisi Rövşən Quliyevin təşəbbüsü ilə yaradılıb. 2018-ci ilin əvvəllərində Xirdalan Olimpiya Mərkəzində komandanın fəaliyyətinə start verilib. O gündən komandanın oyunları təkə Abşeronda deyil, Azərbaycanın hər yerində, eləcə də, komandanın iştirak etdiyi beynəlxalq yarışlarda böyük maraqla izlənilir.

“Qarabağ qaziləri” futbol komandasının rəhbəri, həm də Azərbaycan Amputant Futbol Federasiyasının prezidenti Rövşən Quliyev oxucularımıza təqdim etmək istəyirəm. Vətəni bütün qəlbə, ruhu ilə sevbən bir insandır Rövşən! Özüün də dərin məmnunluqla vurğuladığı kimi, ulu öndər Heydər Əliyevin pərəstişkarı və heyranıdır. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müasir Azərbaycanda son illər əldə olunan möhtəşəm uğurlara hamı kimi, Rövşən Quliyev də çox sevinir.

Qarabağ qazisi bu uğurlara keçmiş döyüşçü yoldaşları ilə bərabər öz töhfəsini vermək istəyir. “Qarabağ qaziləri” amputant futbol komandasını yaratmaq ideyası da məhz belə yaranıb! Rövşən Quliyev sevinir ki, onun bu xeyirxah ideyasını yaxın dostları – Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Elmar Hüseynov, komandanın kapitanı Şəhid, Əlil və Veteranlar Birliyi Abşeron şöbəsinin sədri Rasim Ələkbərov və vaxtilə bir cəbhədə vuruşduğu digər dostları həvəslə dəstəkləyiblər.

Yeri gəlmişkən, Azərbaycan Amputant Futbol Federasiyasının tərkibində qazilərdən ibarət artıq 6 komanda var. “Abşeron”, “Xirdalan”, “Sumqayıt” komandaları uğurla fəaliyyət göstərir. Gəncə-Qazax bölgəsində də belə komandalər yaradılıb.

“Qarabağ qaziləri” futbol komandasının ilk uğurları fərəhli və sevincidir. Komanda öncə Nərimanov rayonunda



mübarizəsində keçib. “Qarabağ qaziləri” kiçik hesabla udursa da, öz fədakar, əzmkar oyunları ilə stadionda tamaşaçıların rəğbət və məhəbbətini qazanıblar.

“Qarabağ qaziləri”nin ən uğurlu və yadda qalan səfərlərindən biri qardaş Türkiyəyə olub. Belə ki, yeni ilin ilk günlərində Avropa Amputant Futbol Federasiyası Assosiasiyalarının təşkilatçılığı ilə Ankarada keçirilən beynəlxalq yarışda komandamız da dəvət olunub. Yarış başlamazdan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu komandamızın üzvləri ilə görüşərək onlara uğurlar diləyib. Türkiyə paytaxtının “Altındağ” stadionunda keçirilən oyunlar gərgin idman mübarizəsi və yarış iştirakçıları arasında olduqca səmimi dostluq münasibətləri ilə yaddaşlara həkk olunub.

Azərbaycan komandasının Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü olduqca maraqlı idman mübarizəsi şəraitində keçib. Oyun 4:4

İradə xanım ona xas səmimiyyətə “Qarabağ qaziləri” komandasının üzvlərini – keçmiş döyüşçüləri, bugünkü futbolçuları Türkiyə səfərindəki uğurlarına görə səmimi təbrik edərək onlara yeni uğurlar arzulayıb.

Qarabağ qazisi, komandanın kapitanı Rasim Ələkbərov, “Qarabağ qaziləri” komandasının bütün üzvləri Abşeron rayonunda onlar üçün yaradılan şəraitə görə RİH başçısı İradə Gülməmmədovaya dərin razılıqlarını bildiriblər.

Yazını bitirərkən Rövşən Quliyevin aşağıdakı sözlərini xatırladım. O, dərin həyəcanla, bir az da titrək səslə demişdi: “Biz doğma torpaqlarımızın azadlığı uğrunda hər şeyə hazırıq. “Qarabağ qaziləri” komandasının bütün üzvlərinin indi ən böyük arzusu düşməndən azad edilən Şuşada, Xankəndidə ən gözəl futbol oyununu nümayiş etdirməkdir!”

İnsallah, belə də olacaq!

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri



AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənmişdir

roportun Terminal 1-dən həyata keçirilir. Cenevrə böyüklüyünə və əhəlisinin sayına görə İsveçrənin ikinci şəhəridir. Şəhər Yura və Alp dağları arasında yerləşir və eyniadlı kantonun inzibati mərkəzidir. Şəhərin incisi onun gözəl sahilə malik olan və ətrafında dəbdəbəli otellər yerləşən Leman gölüdür. Bu gün dünyanın maliyyə, siyasi və elm mərkəzi olan Cenevrə, həmçinin İsveçrə və Fransanın dağ-xizək kurtortlarına səyahət üçün yola düşmə məntəqəsidir.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80
(Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
E-mail: callcenter@azal.az

“Xalq qəzeti”

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, fevralın 5-dən etibarən AZAL-ın Bakıdan Cenevrəyə J2-5009/J2-5010 reysləri yenilənmiş uçuş cədvəli üzrə həftədə iki dəfə yerinə yetiriləcək.

Həmin tarixdən etibarən hər çərşənbə axşamı Bakıdan uçuş yerli vaxtla səhər saat 07:00-da, Cenevrəyə eniş yerli vaxtla saat 09:00-da həyata keçiriləcək. Cenevrədən uçuş yerli vaxtla səhər saat 10:00-da, Bakıya eniş yerli vaxtla saat 17:45-də həyata keçiriləcək.

Cümə günləri isə Bakıdan uçuş yerli vaxtla saat 06:30-da, Cenevrəyə eniş yerli vaxtla saat 08:25-də; Cenevrədən uçuş yerli vaxtla saat 09:25-də, Bakıya

eniş yerli vaxtla saat 17:10-da yerinə yetiriləcək.

AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter programı çərçivəsində üç xidmət sinfi – VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturmaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetirilir.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Ae-

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. “Agilent” şirkətinin 7820 model nömrəli qaz xromatograf cihaz kompleksinin, “UFED Touch 2” avadanlığının və “UFED Touch2” program təminatının yenilənməsinin satın alınması.

Tender iştirakçılara təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar 350.00 (üç yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzindən ala bilərlər.
Əlaqələndirici şəxs - telefon - 012/498-05-43.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
VÖEN- 1700326621
H/h- AZ34C-
TREN00000000000002088501
Fond -7 Maddə - 142340
Tender xərci
Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071

M/h- AZ41NABZ
0136010000000003944
S.W.I.F.T BIK CTREA22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi (bir) məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçılardan son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçılardan son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçılardan son bir ildəki hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçılardan son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə verilməkdir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 11 mart 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda yerləşən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılardan təklifləri 12 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçılardan səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

gəminin gövdəsinin təmizlənməsi üçün istifadə olunan qumun (abraziv qumun) satın alınması məqsədilə
AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il fevralın 1-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.
Əlaqə telefonu-(012) 404-37-00, daxili-1132.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

akkumulyatorların satın alınması məqsədilə
AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il fevralın 1-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.
Əlaqə telefonu-(012) 404-37-00, daxili-1132.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası aşağıdakı kafedralarda vakant vəzifələrin tutulması üçün MÜSABİQƏ ELAN EDİR

1. Tarix kafedrası kafedra müdiri
2. Tarix kafedrası professor – 1 yer
3. Tarix kafedrası dosent – 4 yer
4. Tarix kafedrası baş müəllim – 1 yer
5. Tarix kafedrası müəllim – 1 yer
6. Hüquq-2 kafedrası baş müəllim – 1 yer
7. Dillər kafedrası baş müəllim – 5 yer
8. Beynəlxalq münasibətlər və xarici siyasət kafedrası baş müəllim – 2 yer
9. Dövlət idarəetməsi və menecment kafedrası baş müəllim – 2 yer
10. Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi

- kafedrası baş müəllim – 1 yer
11. Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrası baş müəllim – 4 yer
12. İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrası baş müəllim – 1 yer
- Sənədlər bu elan dərc olunan gündən bir ay müddətində təqdim edilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər.
Ünvan- Bakı şəhəri, Lermontov küçəsi 74, 23-cü otaq, telefon- 492-76-03.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

yuyucu vasitələrin satın alınması məqsədilə
AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il fevralın 1-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.
Əlaqə telefonu – (012) 404-37-00, daxili-1132.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyası boş olan ştatlar üçün müsabiqə elan edir

Instrumental muğam kafedrası üzrə:

1. Dosent - 1 ştat
2. Baş müəllim – 1 ştat
- Dirijorluq kafedrası üzrə:
1. Professor - 2 ştat

Musiqinin tarixi və nəzəriyyəsi kafedrası üzrə:

1. Baş müəllim – 1 ştat

Milli vokal kafedrası

1. Professor - 2 ştat

Xarici xəbərlər

Braziliya

Şirkətlər özəlləşdirilir

Dünya İqtisadi Forumunda ölkə iqtisadiyyatını liberallaşdıracağını söyləyən Prezident Jair Bolsonaro hökumət tərəfindən dövlət şirkətlərinin



əksəriyyətinin özəlləşdiriləcəyini bildirib.

Özəlləşdirmə planı üzərində işlərin tamamlanmaq üzrə olduğunu diqqətə çatdıran dövlət başçısı hava və dəniz limanlarının da satılacağını qeyd edərək, gəlir götürməyən dövlət şirkətlərinin satılmasının qaçılmaz olduğunu vurğulayıb.

İnformasiyanı "Bloomberg" yayıb.

İran

Yeni neft ehtiyatı tapılıb



Fars körfəzindəki Minu adasında aparılan qazma əməliyyatları nəticəsində yüksək keyfiyyətli neft aşkar olunub.

Ölkənin neft naziri Bijan Namidar Zəncəni "qara qızıl"ın çox yüngül və az kütkürlü olduğunu bildirib. Kəşf

edilən neftin həcmindən təyin olunması üçün quyuda qazma işləri davam etdirilir.

Xəbəri "Anadolu" agentliyi yayıb.

Yaponiya

Pilotsuz avtobus sınaqdan keçirilib

"Haneda" aeroportunda pilotsuz avtobusun sınaqları keçirilib. Bildirilir ki, gələcəkdə istifadə ediləcək pilotsuz avtobusların sayısında işçi qüvvəsi problemi həll ediləcək.



Xüsusi rejimdə çalışan avtobus saatda 20 kilometr sürətlə sənətin terminalı ilə dayanacağı birləşdirən 600 metr məsafəni qət edib. Təhlükəsizlik məqsədilə sürücü avtobusda olsa da, GPS və sensorlar ilə təchiz olunan avtobus yolun kənarındakı maqnit markerlər vasitəsilə marşrut üzrə hərəkət edib.

Xəbəri "NHK" telekanalı yayıb.

İndoneziya

Növbəti yeraltı təkən



İndoneziyanın Nusa Tenqara bölgəsində 6 bal gücündə zəlzələ baş verib.

Məlumatla görə, zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb. Dağın-tilar və insan itkisi barədə məlumat verilməyib.

Qeyd edək ki, İndoneziyada ötən gün 6,2 və 6,7 bal gücündə iki yeraltı təkən baş verib.

İnformasiyanı TASS yayıb.

İspaniya

Eden Hazard "Real"da

Bildirilir ki, 28 yaşlı belçikalı futbolçu İspaniyada ildə 13 milyon avro qazanacaq. Əgər "Real" mövsumun sonunda La Liqa və Çempionlar Liqasının qalibi olarsa, Hazard əlavə 2,5 milyon bonus əldə edəcək. Bundan başqa, "Qızıl top"u qazanacağı təqdirdə Edenə daha 1 milyon avro ödəniləcək.



Qeyd edək ki, Hazardın "Real"la 5 illik müqavilə bağlayacağı bildirilir.

Xəbəri "Goal.com" yayıb.

Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

Türkiyə iqtisadiyyatı etibarlı bünövrə üzərində bərqərar olub

Bu fikri Davosda türkiyəli nazir səsləndirib

□ **Türkiyə xəzinədarlıq və maliyyə naziri Berat Albayrak Davosda keçirilən 49-cu ümumdünya iqtisadi forumunun inkişaf etməkdə olan ölkələrə həsr olunmuş sessiyasında çıxış edərək bildirdi ki, Türkiyə hazırda regionda siyasi cəhətdən stabil və güclü iqtisadiyyata malik olan yeganə dövlətdir. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**

Nazir qeyd edib ki, regionda baş verən təzadlı proseslər Türkiyə iqtisadiyyatına təsirsiz düşüb. B. Albayrak deyib: "Hazırda Türkiyədə dörd milyondan çox qaçqın məskunlaşıb. Buna baxmayaraq, Türkiyə

iqtisadiyyatı inkişaf etməkdə davam edir. Ona görə ki, ölkəmizdə bazar iqtisadiyyatının dayaqları möhkəmdir. Buna bariz nümunə olaraq, Türkiyə iqtidarının 2018-ci il avqust böhranından uğurla çıxmasını göstərmək olar".



Nazirin sözlərinə görə, Türkiyənin dövlət borcu hazırda ümumi daxili məhsulun 28 faizini təşkil edir ki, bu da hökumətin uğurlu iqtisadi kursu həyata keçirdiyinə

dələlət edir.

B. Albayrak bir müddət əvvəl Türkiyənin Prezident üsuli-idarəçiliyinə keçdiyini xatırladı. Onun fikrincə, bu amil Türkiyə iqtisadiyyatında sürətli və uğurlu struktur

islahatları həyata keçirməyə şərait yaradır.

M. HACIXANLI,
"Xalq qəzeti"

Venesuelada dövlət çevrilişinə cəhd

Hazırda ölkədə ikihakimiyətlik hökm sürür



Yanvarın 23-ü axşam saatlarında Venesuelada dövlət çevrilişinə cəhd edilib. Ölkə Prezidenti Nikolas Maduronun siyasətindən narazı qalan yüz minlərlə insan paytaxt Karakasdə və digər şəhərlərdə küçələrə çıxıb. Maduro öz tərəfdarlarını cavab mitinqi keçirməyə çağırıb. Məlumatı "Lenta.ru" verib.

Hər iki tərəf aksiyanı 23 yanvar 1958-ci ildə prezident Peres Ximenes diktaturasının devrilməsini ilddönümünə həsr etdiyini bildirib.

Karakasdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Barınas şəhərində isə Milli Qvardiyanın



döyüş güllələrindən istifadə etdiyi bildirilib. Nəticədə, dünənki məlumatlara görə, 16 nəfər həlak olub, 152 nəfər həbs edilib, çoxlu yaralı var.

Parlamentin sədri, müxalifət lideri Xuan Quaydo özünü dövlətin başçısı elan edərək and içib və deyib ki, yeni seçkilər keçirilənədək ordunun dəstəyi ilə prezident səlahiyyətlərini həyata keçirəcək. Quaydonu keçid dövrünün prezidenti kimi ilk olaraq ABŞ lideri Donald Trump tanıyıb. Onun bəyanatında qeyd edilir ki, ölkəsinin bütün iqtisadi və diplomatik gücündən istifadə edərək Venesuelada demokratiyanın bərpasına nail olacaq.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə Maduronu vəzifədən imtina etməyə və hakimiyyəti Quaydoya – "Venesuela xalqının iradəsinə ifadə edən legitim liderə" verməyə çağırıb. Onun sözlərinə görə, Venesuela xalqı Maduronun dağıdıcı diktatu-

rasından çox əzab çəkib, indi azad və şəffaf seçki keçirmək lazımdır. Maduro, eyni zamanda, güc tətbiqindən çəkinməyə çağırılıb, əks halda, ölkəyə qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Artıq Argentina, Braziliya, Kanada, Kolumbiya, Paragvay, Peru, Çili, eləcə də Amerika Dövlətləri Təşkilatının baş katibi Luis Almaqro Quaydonu müvafiqəti lider kimi tanıyıb. Meksika isə elan edib ki, Maduro Venesuelanın legitim prezidentidir. Boliviya Prezidenti Evo Morales qanuni prezidenti dəstəkləyib. Türkiyə də bu mövqedədir.

Rusiya da Nikolas Maduronu legitim prezident kimi tanıdığı və bu mövqedə qalacağını bəyan edib. RF XİN başçısının müavini Sergey Ryabkov bildirdi ki, ABŞ Venesuelada baş verənlərə hərbi müdaxilədən çəkinməlidir və Moskva bu ölkənin suverenliyi keşiyində dayanacaq.

Maduro özü isə Prezident Sarayının evyanından çıxış edərək müxalifəti Vaşinqtonla birlikdə dövlət çevrilişinə cəhdde ittiham edib, Quaydonu qeyri-konstitusional prezident adlandırdı. O, ordunu andına sadiq qalmağa, birliyə və tabe olmağa çağırıb. Prezident deyib ki, ABŞ-la bütün diplomatik əlaqələri kəsir və bu ölkənin Venesueladakı nümayəndələrini 72 saat ərzində ölkəni tərk etməyə çağırıb.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Suriyanın Həma əyalətinə qaçqın axını davam edir

□ **Suriyanın İdlib zonasından Həma əyalətinə qaçqın axını davam edir. Yaşayış evləri qaçqınlar üçün kifayət etmədiyindən onlar məktəblərə, inzibati binalara yerləşdirilib.**

Hazırda qaçqınlar 10 yaşayış məntəqəsinə yerləşdirilib. Lakin qaçqınların əksəriyyətinin sənədləri yoxdur.

Sənədsiz insanlara kömək etmək isə problem yaradır.

Hazırda Suriya hökuməti qaçqınların

sənədlərini bərpa etməklə məşğuldur.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Orta Asiyanın ən iri günəş elektrik stansiyası fəaliyyətə başlayıb



□ **Karaqanda vilayətinin Saran şəhərində Orta Asiyanın ən iri günəş elektrik stansiyası fəaliyyətə başlayıb. 100 mVt gücündə olan stansiya 164 hektar ərazidə yerləşdirilib. Bu barədə TASS məlumat yayıb.**

Bildirilir ki, elektrik stansiyasında quraşdırılmış panellər metal arakəsməsi olmayan ən son nəsill günəş batareyalarına aiddir. Məhz bunun sayəsində onların üzərində qar toplanmır, yağ isə heç bir zərər vermədən sadəcə yerə axıdır. Həttə ən buludlu havada panellər 10-15 mVt-a qədər enerji istehsal edə bilirlər. Onların istifadə müddəti 40 ildir.

Yeni günəş elektrik stansiyası tam olaraq özəl layihədir. İnvestor qismində Avropa şirkətlər qrupu çıxış edib. Onlar layihəyə 137 milyon ABŞ dolları yatırılıb. Günəş batareyalarının daha da effektiv işləməsi üçün Saranda xüsusi olaraq yeni yarımstansiya inşa edilib və bütün elektrik xətləri bərpa edilib.

Rövşən ATAKİŞİYEV,
"Xalq qəzeti"

Hava proqnozu

faiz olacaq.
□ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
□ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə yağintılı olacaq, qar yağacağı gözlənilir. Ay-ri-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə ararib güclənəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
□ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,**

Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər ay-ayrı yerlərdə duman olacaq, çiskinli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
□ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ay-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

□ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saati, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ay-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
□ **Masalli, Yardımlı, Lərik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 0-3, gündüz 9-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

Malayziyanın 16-cı kralı seçilib

□ **Malayziya Hökmdarları Məclisinin iclasında Pahanq ştatının sultanı Abdullah Riayətüddin əl Mustafa Billah ölkənin növbəti kralı elan olunub. Məlumatı "Anadolu" agentliyi yayıb.**



Malayziya Konstitusiyasına görə, ölkədə əsasən təmsilçilərə malik olan, islamın himayəçisi sayılan və həmçinin Ali Baş Komandan vəzifəsini icra edən kral 9 ştatın vərəsəlik başçıları olan sultanlar tərəfindən əvəzləmə qaydası ilə beşillik müddətə seçilir.

Əvvəlki kral Beşinci Məhəmməd cəmi iki il hakimiyyətdə olduğundan sonra ötən ilin sonunda səhhətilə bağlı taxtdan imtina etmişdi. Kralın taxtdan imtinası Malayziyada ilk belə hadisə olaraq ictimaiyyəti heyrtləndirib.

Qatı idman həvəskarı olan 59 yaşlı yeni kral FIFA şurasının üzvü, Asiya Xokkey Assosiasiyasının prezidenti, Beynəlxalq Xokkey Federasiyasının İcraçı Şurasının üzvü, Malayziya Futbol Assosiasiyasının sabiq prezidentidir.

Yeni kralın taxt-taca çıxma mərasimi yanvarın 31-də keçiriləcək.

Rövşən ATAKİŞİYEV,
"Xalq qəzeti"

İranlı jurnalist azadlığa buraxılıb



□ **ABŞ-da 14 gün həbsdə saxlanılan iranlı jurnalist azadlığa buraxılıb. Bidirilir ki, İranın Press TV kanalının müxbiri Mərzyyə Haşimi Vaşinqtonda məhkəmə qarşısında ifadə verdikdən sonra sərbəst buraxılıb. Bu barədə TASS məlumat yayıb.**

Qeyd edilir ki, yanvarın 24-də M. Haşimi Vaşinqton təcridxanasından məhkəməyə gətirilib və bir neçə il əvvəl ABŞ-da baş verən terrorla bağlı ifadəsi alınmış. Daha sonra M. Haşimi azadlığa buraxılıb. Hazırda iranlı jurnalist ailəsinin yanındadır.

Xatırladaq ki, bir neçə gün əvvəl jurnalist ABŞ-a ailə üzvlərinə baş çəkməyə getmişdi. Lakin gözlənilmədən heç bir ittiham irəli sürülmədən həbs edilmişdi. Sonra məlum oldu ki, ABŞ qanunlarına görə, bu və ya digər məhkəmə prosesində adı şahid kimi keçən adam həbs edilə bilər. Lakin M. Haşiminin həbsi zamanı onun qollarının və ayaqlarının qandallanması İranda və beynəlxalq media qurumları tərəfindən birnəməli qarşılanmadı. İranda və ABŞ-da M. Haşiminin azadlığa buraxılması tələbi ilə aksiyalar keçirildi.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

✓ **2013-cü il noyabrın 25-də 1402666331 nömrə ilə qeydiyyata alınmış "Alban Oil" MMC təşkilatı - hüquqi formasını dəyişərək "Alban Oil" QSC-yə çevrildiyini elan edir.**

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" neşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS 0282

TİRAJ 7277

SİFARIŞ 238

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00